



QARABAĞ

AZƏRBAYCANDIR



İbrahim Əliyev

"SƏS" qəzeti mənim üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 143 (6343) 13 avqust 2021-ci il Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Prezident Fərmanı: Azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılır



Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Fərman imzalayıb. Fərmana əsasən, Nazirlər...

Bax 5

ABŞ qəzeti: Konqres Ermənistanı kömək etməzdən əvvəl yaxşı düşünməlidir

ABŞ-ın "Portland Press Herald" qəzetində Azərbaycan icmasının üzvü Tərhan Əhmədovun separatizmi dəstəkləyən Ermənistanı yardımının ayrılması ilə bağlı yanlış qərardan bəhs...



Bax 2

Həkim-infeksiyonist: Vaksınların fəsadları ilə bağlı qorxular əsassızdır



"Oljas Süleymanovu Azərbaycanda xalqımızın böyük dostu kimi tanıyır və sevirlər"

Prezident İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymanovu qəbul edib



Bax 2



Ölkəmizdə gənclərin hərtərəfli inkişafına diqqət və qayğı göstərilir

Avqustun 12-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Beynəlxalq Gənclər Gününə həsr olunmuş "Post..."

Bax 4



"Miatsum" - Ermənistanı uçuruma aparan xülya

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ikinci Qarabağ...

Bax 6



Paşinyan Ermənistanın Azərbaycanla ən yüksək səviyyədə danışıqlara hazır olduğunu açıqladı

Bax 7



Azərbaycandan Rusiyaya xəbərdarlıq, İrana nota - Növbəti hansı addım atılacaq?



Bax 10

Erməni iqtisadçı: "Ermənistanda yoxsulluq, işsizlik və iqtisadi tənəzzül durmadan artır"



Bax 14

Rusiya SM-nin "İplərinin üzərinə odun yığmaq" olmazmı!



Bax 13

Messi PSJ-də 120 milyon avrodan çox qazanacaq!



Bax 16

“Oljas Süleymenovu Azərbaycanda xalqımızın böyük dostu kimi tanıyır və sevirlər”

Prezident İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovu qəbul edib



Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Oljas Süleymenovu ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirdi və qeyd etdi ki, onu Azərbaycanda xalqımızın böyük dostu kimi tanıyır, həm qardaş Qazaxıstan mədəniyyətinin görkəmli nümayəndəsi, həm də bütün məsələlər üzrə öz prinsipial mövqeyini hər zaman söyləmiş ictimai xadim kimi sevirlər.

Görkəmli qazax şairinin Azərbaycanı həmişə dəstəklədiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, Oljas Süleymenov Ermənistanla Azərbaycan arasında



münaqişənin həlli işində ölkəmizi həmişə dəstəkləyib. Prezident İlham Əliyev görkəmli şairin ən çətin zamanlarda da öz köklərinə, xalqına sadıq olduğunu və Qazaxıstanın uğurlu inkişafı üçün əlindən

görüşlərini xatırladan dövlətimizin başçısı bu görüşlərin bir neçəsində özünün də iştirak etdiyini bildirdi, Ümummilli Liderin Oljas Süleymenova həm istedadı, həm də ictimai



gələni əsirgəmədiyini dedi.

Ulu öndər Heydər Əliyevlə Oljas Süleymenovun dostluq münasibətlərini və görüşlərini xatırladan dövlətimizin başçısı bu görüşlərin bir neçəsində özünün də iştirak etdiyini bildirdi, Ümummilli Liderin Oljas Süleymenova həm istedadı, həm də ictimai

Oljas Süleymenov Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərini də məmnunluqla vurğuladı.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev Oljas Süleymenova “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə etdi.

Rəsmi xronika

Prezident İlham Əliyev “Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında Fərman imzalayıb.

fəaliyyətinə görə hörmət bəslədiyini qeyd etdi.

Türk dünyası ölkələrinin birliyi, türkdilli ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsi işində görkəmli şairin səylərini vurğulayan Prezident İlham Əliyev bunun xüsusən hazırda dünyada vəziyyətin dəyişdiyi dövrdə mühüm əhəmiyyət daşıdığını dedi.

Dövlətimizin başçısı Oljas Süleymenovun Azərbaycanın bir neçə ali mükafatı ilə təltif olunduğunu xatırladı, Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə bu ilin may ayında “Şərəf” ordeni ilə təltif edildiyini bildirdi və ordeni görkəmli qazax şairinə təqdim etdi.

Azərbaycanın “Şərəf” ordeni ilə təltif edilməsinə görə qürur duyduğunu deyən Oljas Süleymenov dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad

olunmasını məmnunluqla vurğuladı və həmin günlərdə mənəvi cəhətdən Azərbaycan xalqının yanında olduğunu qeyd etdi. Görkəmli qazax şairi bildirdi ki, bu Qələbə bütün türk dünyasının çox böyük növbəti uğurudur və o, tarixdə qalacaq.

ABŞ qəzeti: Konqres Ermənistanla kömək etməzdən əvvəl yaxşı düşünməlidir

ABŞ-in “Portland Press Herald” qəzetində Azərbaycan icmasının üzvü Tərlan Əhmədovun separatizmi dəstəkləyən Ermənistanla yardımın ayrılması ilə bağlı yanlış qərardan bəhs edən “Konqres Ermənistanla kömək etməzdən əvvəl yaxşı düşünməlidir” sərəlvhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Konqresin Ermənistanla hər

hansı bir kömək etməzdən əvvəl HR 4373 (2022-ci il üçün dövlət, xarici əməliyyatlar və əlaqəli proqramlara ayırmalar haqqında qanun) qanununun müddəalarını diqqətlə öyrənməli olduğu deyilir. Qanun layihəsinin 7047-ci hissəsində deyilir ki, Ukrayna ərazilərinin ayrılmasının dəstəklənməsinə yönələn müsbət addımlar atan bir ölkənin mərkəzi hökumətinə kömək üçün bu qanun çərçivəsində ABŞ tərəfindən ayrılan heç bir vəsait müəyyən edilə bilməz. “The Economist” jurnalının

2014-cü il tarixli buraxılışında Ermənistanın Ukrayna ərazilərinin ayrılmasını tanımaq üçün addımlar atdığı açıq şəkildə bildirilir. Deməli, HR4373 qanununun müddəalarına uyğun olaraq, ABŞ Ermənistanla maliyyə yardımını ayırmamalıdır.

Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinin rəsmi Yerevanın apardığı erməni təcavüzü və separatçı siyasəti barədə məlumatlandırılması üzrə yazılı kampaniyası nəticəsində dərc edilib.

NEWS BUSINESS OPINION SPORTS A&E FOOD

Letter to the editor: Congress should think twice before aiding Armenia

Share

5 COMMENTS

Congress must carefully review the provisions of HR 4373 (the 2022 Department of State, Foreign Operations and Related Programs Appropriations Act) before extending any aid to Armenia, a Russian proxy. Section 7047 states that “... None of the funds appropriated by this Act may be made available for assistance for the central government of a country that the Secretary of State determines and reports to the Committees on Appropriations has taken affirmative steps intended to support or be supportive of the Russian Federation annexation of Crimea or other territory in Ukraine.” A 2014 intelligence report from The Economist clearly states that Armenia took steps in recognizing Crimea as part of Russia.

Why aid Armenia and violate HR 4373?

Tarlan Ahmadov

HOW TO SEND A LETTER TO THE EDITOR

Maine Voices Columns
Maine Voices columns (600-700 words) should include the author's name, address and daytime phone number. They may be emailed to: mainevoices@pressherald.com. Columns may be edited for length and content.

NEW LOCAL JOBS
SEARCH MORE JOBS HERE
Production Operations

Tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir". Bu, həqiqətdən də belədir. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan küçədən hakimiyyətə gəldiyi gündən başqalarına qarşı əsassız ittihamlarla çıxış etməklə elə zənn etdi ki, yalan və əsassız iddialar irəli sürməklə tutduğu kreslosunda qala biləcək. Ancaq N.Paşinyan hansı formada yalan danışsa da, yene də əvvəldə dediyimiz kimi, tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir. Ancaq əsas məsələ odur ki, bu sadə həqiqəti dərk etməyə erməni siyasi şüuru, nə də Paşinyan tefəkkürü qabil deyil. Çünki gürcü yazıçısı Serqi Sacayanın dedi ki: "ermənilər şir deyil, güclü dövlətlərə qulluq göstərən çaqqallardır". Bəli, hər daşın altından məhz Paşinyanın "əl"i çıxır. Bütün tərribatçı ideyalara, planlara məhz o müəlliflik edir. Ötən il sentyabrın 27-də başlanılan, ardınca ölçüyə gəlməz tərribatlar - Mingəçevir SES-i vurmaq barədə sərəm açıqlamadan sonra Gəncəni vurmaq "ideyası", sülhdən dem vurub sonra da "Qarabağ Ermənistanıdır, vəssalam" deməsi Paşinyanın Ermənistanı və Qarabağdakı erməniləri Feysbuk üzərindən idarə etməklə "demokrat" köynəyini çıxararaq Ermənistanın Hitleri obrazına girməsi quldur Paşinyanın quldur siyasəti deyilməyi?

"Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar"

Bəli, dəfələrlə Ermənistanın başında dayanan rəhbərlərinin düşüncəsiz hərəkətlərinə, tərribatlarına "Dəmir yumruğu" gücü ilə cavab verilib və bu gün təcizkar Er-

yasına çatdırmağınızı və Avropa Komissiyasının təcizkarın yeni tərribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm".

Bütün bunların müqabilində uğursuz dövlət olan Ermənistanın dövlətçiliyi iflasa uğrayır. Artıq bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyətinin bu uğursuz fəaliyyətinə qarşı çıxırlar. Və sentyabrın 27-də Ermənistan tərəfindən edilən növbəti tərribat bir daha sübut edir ki, baş verənlər Ermənistan üçün yeni-yeni fəlakətlər vəd edir.

şərtləri də rədd edirik, o kağızı da zibil qutusuna atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistan da cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur". Bəli, Ermənistanın ipi öz əlində olmayan ölkə olduğu hər halından bellidir... Və bu gün Ermənistan anlamalıdır ki, "Dağlıq Qarabağ" anlayışı tarixin zibilliyi-

pa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib. Prezident İlham Əliyev onu da bildirib ki, münafişəyə görə. Beynəlxalq sənədlərdə də, ondan sonra danışıqlar masasında da, mən şəxsən özüm dəfələrlə Dağlıq Qarabağ sözünü işlətməmişəm münafişə ilə bağlı, ərazi ilə bağlı yox: "Onu da bildirməliyəm ki, hər dəfə münafişə ilə bağlı mən hansısa məsələyə toxunanda həmişə deyirdim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ. Heç

göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz".

Prezident İlham Əliyev "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı müzakirələrdə çıxış edərkən söyləyib ki, bu gün yəqin ki, Ermənistan üçün həqiqətdən müstəqil ölkə olmaq arzusunun reallaşdırmaq üçün son şansdır: "Ermənistanın hər kəsə iddiası var. Elə bil, onlar hesab edir ki, bütün dünya onlara necə kömək etmək lazım olduğunu düşünməlidir. Amma əgər onlar özlərini müstəqil sayırsa, özləri öz qayğısına qalmalıdır. Bu gün yəqin ki, Ermənistan üçün həqiqətdən müstəqil ölkə olmaq arzusunun reallaşdırmaq üçün son şansdır". Dövlətimizin başçısı qeyd edib ki, münasibətlərin pozulmasına məhz Ermənistan da mövcud olan Azərbaycanofobiya, təcizkar ideyalar səbəb olub. Ermənistan daim dünya ictimaiyyətini aldatmağa və özünü qurban kimi göstərməyə çalışıb. Amma Ermənistan hansı yalanlara, böhtanlara əl atsa da, fakt faktlığında: "Dəmir yumruğu" 10 noyabr 2020-ci ildə ermənilərə üçtərəfli birgə bəyanatı imzalamağa vadar etdi, şillə-təpik isə sərhədlərin bərpası barədə sənədi imzalamaq üçün növbəti vasitə oldu. Daha doğrusu, Azərbaycan əsgəri onlarla anlaşıqları dildə danışmağa məcburdur.

Görünür, bu baxımdan da Moskva anlayır ki, nüfuzunu qorumaq və yerini itirməmək üçün üçtərəfli bəyanatın icrasını mütləq şəkildə reallaşdırmaq lazımdır. Ali Baş Komandan Prezident İlham Əliyev cənabdarının dedi ki: "Əgər bir daha tərribata əl atsalar, yerindəcə məhv ediləcəklər! Vətən müharibəsi dövründə kimin kim ol-

"Dəmir yumruğu" 10 noyabr 2020-ci ildə ermənilərə üçtərəfli birgə bəyanatı imzalamağa vadar etdi



Prezident İlham Əliyev: "Hər hansısa bir tərribat olarsa, "dəmir yumruğu" növbəti zərbəsini alacaqlar"



mənistan etdiyi düşüncəsiz əməlinin bədalini çəkir və Azərbaycan heç bir tərribatçı addım atmayıb. Bütün tərribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Prezident İlham Əliyev çıxışlarında da dəfələrlə bildirib ki, Ermənistan bir daha belə hücumlar etsələr, peşman olacaqlar: "Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissi-

"Nə status var, nə Dağlıq Qarabağ"

Müqəddəs deyim var: "Haqlı-sansa qorxma, haqq səni qoruyacaq!". Bəli, haqlı olduğumuz üçün ilahi ədalət bərqərar oldu! Düşmən məhv edildi və etdiyi hiyləgər əməllərinin bədalini gördü və görür də."Dağlıq Qarabağ respublikası" yoxdur,-deyən Azərbaycan Prezidenti dəfələrlə sərt mesajlar verərək onları düz yola gəlməyə dəvət edib: "Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan



nə atılıb.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin "status", "Dağlıq Qarabağ" sözlərini işlətməməsi, əlbəttə, çox müdrik bir addım idi: "Bu, dövlət xadiminin addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ". Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılışıb, barışıb. Heç bizi soruşan da yox idi. Azərbaycan parlamenti müstəqillik bər-

vaxt Ermənistan-Azərbaycan demədən Dağlıq Qarabağ münafişəsi sözünü işlətməmişəm. Bunun da səbəbi var, elə-belə deyil. Müharibə başa çatandan, münafişə öz həllini tapandan sonra, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yerisizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini

duğunu göstərdik. Dəmir yumruğu düşmənin başını əzdi. Ancaq əfsuslar olsun ki, Ermənistan da baş qaldıran revanşist qüvvələr yene də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq... Bu, sonuncu xəbərdarlıqdır".

Bəli, bu, Prezident İlham Əliyevin Ermənistanı növbəti xəbərdarlığıdır və bu dəfə revanşist dəstələri, sərhəddə tərribat törədənləri çirkin əməllərindən nəticə çıxarmağa çağırırdı. Əks təqdirdə, "Dəmir yumruğu" əməliyyatı yenedən təkrarlana bilər. Çünki gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruğu da yerindədir.

RƏFİQƏ HÜSEYNOVA

Avqustun 12-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Beynəlxalq Gənclər Gününə həsr olunmuş "Post pandemiya reallıqları və gənc sahibkarlar: mövcud vəziyyət və perspektivlər" mövzusunda gənclərlə görüş keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən İctimai Şuranın sədri Fərhad Qaraşov ölkəmizdə gənclərin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan danışıb, KOBİA yanında İctimai

Ölkəmizdə gənclərin hərtərəfli inkişafına diqqət və qayğı göstərilir

"Post pandemiya reallıqları və gənc sahibkarlar: mövcud vəziyyət və perspektivlər" mövzusunda gənclərlə görüş keçirilib

də torpaqlarımızın işğaldan azad edilməsindəki rolundan danışan millət vəkili bildirib ki, bu bir daha Azərbaycanda dövlət gənclər siyasətinin düzgün qurulduğunu göstərir.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov belə görüşlərin gənclərin inkişafında mühüm əhəmiyyətə malik olduğunu vur-



KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirin gənclərin biznes təşəbbüslərinin reallaşdırılması üzrə mövcud vəziyyətin və çətinliklərin öyrənilməsi, gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi məqsədilə təşkil olunduğunu vurğulayıb. Qeyd olunub ki, qlobal pandemiya bütün dünyada olduğu kimi Azərbaycanda da biznes sahəsinə təsir göstərmiş. Dövlətimiz pandemiya zərər

mai Şuranın fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, KOBİA yanında İctimai Şura cəmiyyət-dövlət-sahibkar arasında münasibətlərin və dövlət-özəl sektor tərəfdaşlığının inkişafı, eləcə də Agentlik üzərində ictimai nəzarətin həyata keçirilməsi məqsədilə yaradılıb. İctimai Şuranın hər zaman gənc sahibkarların fikir və təkliflərini dinləməyə hazır olduğunu deyən F.Qaraşov tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə YAP Gənclər Birliyinə təşəkkür edib.



çəkmiş biznes subyektləri üçün bir sıra dəstək tədbirləri həyata keçirib və post pandemiya dövrü



üçün də xüsusi tədbirlər planı hazırlanıb. Orxan Məmmədov Agentlik tərəfindən mikro, kiçik və orta biznes subyektlərinə göstərilən dəstək və xidmətlər barədə məlumat verib, gənc sahibkarları və öz biznesini qurmaq istəyən gəncləri bu imkanlardan aktiv istifadəyə dəvət edib. Qeyd olunub ki, gənclər Agentliyinin qrant, daxili bazar araşdırmasının aparılması, "Startap" şəhadətnaməsinin verilməsi, satış bazarlarına çıxış,

business konsultasiya, təlim, sahibkar maraqlarının müdafiəsi və s. kimi dəstək və xidmətlərdən istifadə etməklə sahibkarlıq fəaliyyətlərini genişləndirə və öz biznes ideyalarını reallaşdırmağa bilirlər.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin üzvü Şahin İsmayilov ölkəmizdə həyata keçirilən gənclər siyasəti və gənclərə göstərilən dövlət qayğısı barədə fikirlərini bölüşüb. Yüksək vətənpərvərlik ruhunda formalaşan Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsi dövrün-



ğulayıb. Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti haqqında danışan B.İslamov bildirib ki, sahibkarlığa maraq göstərən gənclərimizin bu sahədəki yeniliklər və dəstək mexanizmləri haqqında məlumatlar əldə etməsi onların gələcəkdə biznes sahəsinə istiqamətlənməsinə mühüm dəstək olacaqdır. YAP Gənclər Birliyinin belə təşəbbüsləri daim dəstəklədiyini, bu istiqamətdə müvafiq qurumlarla əməkdaşlıq etdiyini deyən B.İslamov əlavə edib ki, Azərbaycanda gənc sahibkarların rolunun genişləndirilməsi milli iqtisadiyyatımızın inkişafı ilə yanaşı, yeni düşüncəli və innovativ gəncliyin formalaşmasına yardım göstərəcəkdir. Görüşdə gəncləri maraqlandıran suallar da cavablandırılıb.

Əlcəzair portalı misirli və livanlı tədqiqatçıların işğaldan azad olmuş ərazilərə səfərindən yazır

Əlcəzairin "Əl Hərir" portalında misirli və livanlı tədqiqatçıların Azərbaycanın işğaldan azad olmuş ərazilərə səfəri barədə silsilə xəbər və fotomateriallar dərc edilib.

AZƏRTAC-a istinadla yayımlanan materiallarda diqqətə çatdırılıb ki, Misir və Livan tədqiqatçıları işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri tarixi Şuşa Bəyannaməsinin imzalandığı ərazidən başlanmış, onlara görkəmli bəstəkar, musiqişünas, ictimai xadim Üzeyir Hacıbəyli, şairə, rəssam və ictimai xadim Xurşidbanu Natəvan, Xalq artisti Bülbülün ermənilər tərəfindən güllələnmiş heykəlləri qarşısında bu dahi şəxsiyyətlərin həyat və yaradıcılıqları haqqında məlumat verilib, qonaqlar "Xan qızı" bulağı və Qala divarları ilə tanış olub, Cıdır düzündə şəhərin əsrarəngiz mənzərəsini seyr ediblər. Tədqiqatçılar, həmçinin Cəbrayılada erməni vandallizmin izləri, habelə minatəmizləmə əməliyyatlarını müşahidə edib, bu ərazidə işğal dövründə dağıdılmış qəbirləri və məscidlərin şahidi olublar.

Əlcəzair portalının dərc etdiyi sonuncu xəbərdə diqqətə çatdırılıb ki, misirli və livanlı tədqiqatçıların Azərbaycanın qədim Gəncə şəhərinə səfəri zamanı onlara erməni silahlı qüvvələrinin törətdiyi dağıntılar, raket hücumu nəticəsində dinc sakinlərin, o cümlədən uşaqların qətlə yetirilməsi barədə məlumat verilib, həmçinin qonaqlar Nizami Gəncəvi muzeyini ziyarət ediblər.





Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabinetinə tapşırıqla ki, iki ay müddətində "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə uyğun olaraq aparılmış inventarlaşdırmanın nəticələri əsasında işğaldan azad olunmuş ərazilərdə tikililərin mövcud vəziyyəti və həmin tikililərdə baş verən dəyişikliklər barədə məlumatların uçotunun aparılması, habelə tikililərin sökülməsi sahəsində dövlət orqanlarının (qurumlarının) çəvik əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri (bundan sonra - reyestr) yaratsın; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifləri əsasında "İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə"ni təsdiq etsin; işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha

Prezident Fərmanı: Azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılır



səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy

tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsünü təsdiq etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Müəyyən edilir ki, reyestrin tərtibini və aparılmasını Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir; bu Fərmanın 1.3-cü bəndinə əsasən sökülməsi mümkün olan tikililərin sökülməsinə bu barədə məlumat təqdim edildikdən, digər tikililərə münasibətdə isə sökülmənin məqsəduyğunluğuna dair aidiyyəti üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulan "İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə" ilə müəyyən edilən qaydada rəy verilməsindən sonra həyata keçirilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırıqla ki, fərmandan irəli gələn tələblərə riayət edilməsinə nəzarəti həyata keçirsin; bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Avqustun 12-də Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının videoformatda XII hesabat konfransı keçirilib. Əvvəlcə Azərbaycanın xilaskarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycan

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının XII hesabat konfransı keçirilib

rin xronologiyasını təqdim edərək vurğulayıb ki, hər bir mühüm hadisəyə, tarixi günə həsr olunan tədbirlərdə məqsəd onların bu günümüz üçün əhəmiyyətini təbliğ etmək, Azərbaycan tarixinin zənginliyini bir daha indiki və gələcək nəsillərə çatdırmaqdır. Təşkilat sədri qeyd edib ki, YAP Balakən rayon



sabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının Təşkilat Şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixində gör-

ratdığı möhkəm təməl, həmçinin bu təməl üzərində ölkəmizin son 18 ildə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlar, tarixi Zəfərimiz bundan sonra da respublikamızın dayanıqlı inkişafını təmin edəcəkdir.

Ə.Tağıyev vurğulayıb ki, sözlə əməl birliyini, monolitliyini qoruyan Yeni Azərbaycan Partiyasının 29 ildə əldə etdiyi uğurların miqyası böyükdür. Partiyanın VII qurultayında qəbul olunan qərarlar qarşıdakı dövrdə görüləcək işlərin aydın menzərəsinə yaradır. Partiyanın hər bir üzvü dövrün tələbləri-



nin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucaldan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Balakən rayon təşkilatının sədri Azad Bala-



yevev hesabat məruzəsi ilə çıxış edib. Azad Balayev hesabat dövründə Azərbaycanın uğurlarının zirvəsində dayanan tarixi Zəfərimizdən bəhs edərək bildirib ki, ölkə Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə rəşadətli Ordumuz 44 gün ərzində 30 illik işğala son qoydu, tariximizi şərəfləndirən, gələcəyimizə işıq salan böyük Qələbəyə imza atdı.

A.Balayev təşkilatın hesabat dövründə həyata keçirdiyi tədbirlə-



uğurlar qazandıran, yeniliklərə, təkmilləşməyə yol açan siyasətinin təbliğatçısıdır.

Sonra YAP Balakən rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Turan Dibirovun hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı çıxış edən

YAP Balakən rayon təşkilatının İdarə Heyətinin üzvü, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatı Nəsim Məhəməliyev, rayon təşkilatının Qadınlar Şurasının sədri Züleyxa Dibirova, təşkilatın Gənclər

təşkilatı ölkədə keçirilən seçki proseslərində də fəal iştirakı ilə diqqətdə olub. Partiyanın hər bir üzvü Heydər Əliyev ideyalarının, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Azərbaycanca möhtəşəm Birliyinin sədri Nurlan Şibliyev he-



düyü işlər, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi üçün ya-

nə uyğun olaraq müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə öz töhfəsini verməlidir.

YAP Balakən rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirən Ə.Tağıyev təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb. Konfransda YAP Balakən rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

"Sərhəddə baş verən erməni təxribatları 10 noyabr sazişinə hörmətsizlikdir və beynəlxalq hüquq heçə almaqdır. Bunların nazı ilə çox oynanıb. Ermənilər BMT Təhlükəsizlik Şurasının qənamələrini yerinə yetirməyiblər, Azərbaycan onları məcbur etdi və ərazi bütövlüyümüz bərpa olundu". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənlı deyib. Onun sözlərinə görə, ermənilər və onlara havadarlıq edənlər ağıllarını başlarına yığmalıdırlar: "30 il arxayın olduqları Rusiya, Fransa, ABŞ nə oldu? Vətən müharibəsində rədd olub getdilər. İndi də Qarabağdan rədd olub gedəcəklər, "Zəngəzur

Hərbi ekspert: "Erməni təxribatları 10 noyabr sazişinə hörmətsizlikdir"

dəhlizi" açılacaq, Qazağın 7 kəndi qayıdacaq. Ermənistan tərəfi bütün razılaşmaların vergülünə, nöqtəsinə qədər əməl etməlidir, əgər etməsələr, dəmir yumruq onların başının üzərindədir. Rusiya da imicini dəyişməlidir. Onsuz da erməniləri bura çar Rusiyası köçürüb. Ermənilərdə bura köçəndən azərbaycanlılara qarşı işğalçılıq, soyqırımı, terror, separatizm həyata

keçiriblər. Ümumiyyətlə, Azərbaycanın qonşuları ilə normal münasibətləri var, o cümlədən Rusiya ilə".

Hərbi ekspert bildirdi ki, Azərbaycan əhalisinin böyük əksəriyyətinin Rusiyaya inamsızlığı var: "Rusiya normal münasibət göstərməlidir. Əgər onlar verdikləri vədi, imzaladıkları müqavilənin şərtlərinə əməl etməyəcəklər, bu-

rada nə gəzirlər. Artıq Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəlindəki Azərbaycan deyil. Bu gün Azərbaycanın gücü var, güclü ordusu var. Hər kəs Azərbaycan dövləti ilə hesablaşmalıdır. Azərbaycan bütün dövlətlərlə beynəlxalq hüquq normaları çərçivəsində, qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq edir. Əgər Ermənistan bölgədə normal yaşamaq istəyirsə, bütün iddialarından əl çəkməlidir. Azərbaycana təminat verib, terrorçuları təhvil verib, yaşamaqdır. Yox, əgər başqa fikirlərə düşsələr, Ermənistan da rədd olub gedəcəklər. Çünki oralar da Azərbaycan torpaqlarıdır".

Gülyana



Avqustun 12-də Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib. Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədovun hesabat məruzəsi dinlənilib. N.Əhmədov bildi-



rib ki, bu gün YAP Azərbaycan cəmiyyətinin həm siyasi, həm iqtisadi, həm sosial, həm də mədəni həyatında həlledici rol oynayır. Qələbələr partiyası olan YAP zəngin və şərəfli inkişaf yoluna malikdir.

YAP Qax rayon təşkilatının X hesabat konfransı keçirilib



Onun sözlərinə görə, partiyamızın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf siyasəti Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində



Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək Qarabağımızı işğaldan azad edib, böyük zəfərə imza atıb.

N.Əhmədov qeyd edib ki, rayon təşkilatının sıralarında 4665 nəfər partiya üzvü vardır. 71 ərazi ilk partiya təşkilatında cəmləşən partiya üzvlərindən 2606 nəfəri (55%) qadınlar, 2109 nəfəri (45%) isə gənclərdir.

Sonra YAP Qax şəhər təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri

David Çələbiyev hesabat məruzəsi ilə çıxış edib.

Müzakirələr zamanı çıxış edən YAP Qax rayon təşkilatının İdarə Heyətinin üzvü, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şekiliyev, rayon təşkilatının Gənclər Birliyinin sədri Elvin Həsəlov, ra-



yon təşkilatının Qadınlar Şurasının üzvü Aybəniz Məmmədova, rayon təşkilatının Şura üzvü, Qoragan kənd ərazi ilk partiya təşkilatının sədri Müzəffər Səferov hesabat dövründə görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bil-



dirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ölkənin siyasi palitrasında milli maraqları

təmsil edən avanqard siyasi qüvvə olaraq hər zaman xalqımızın ali mənafeyinin ifadəçisi kimi çıxış edir. Vurğulayıb ki, hər bir siyasi təşkilat mütəmadi olaraq yenilənməli, ideoloji prinsiplərini yeni dövrün tələblərinə uyğunlaşdırmalı, funksional və struktur islahatları baxımından dövrün çağırışlarına cavab verməlidir. Bu baxımdan, VII Qurultayda partiyanın strukturunda yeni seçilmənin edilməsi, YAP-ın yeni Nizamnaməsinin qəbulu təşkilati nöqtəyindən xüsusi önəm daşımaqla bərabər, partiyanın fəaliyyətinin stimullaşdırılmasına və səmərəlilik səviyyəsinin artırılmasına əhəmiyyətli töhfələr verəcəyi şübhəsizdir.

44 günlük Vətən müharibəsin-



də qazandığımız Zəfərimizin yaratdığı reallıqların gerçəkləşməsində Yeni Azərbaycan Partiyasının rolundan bəhs edən Ə.Tağıyev YAP Qax rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb. Konfransda YAP Qax rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ikinci Qarabağ müharibəsində Zəfəri, əzəli torpaqlarını düşmən işğalından azad etməsi ilə tarixi ədalətin bərqərar olması nəticəsində bu gün Ermənistan tarixinin ən çətin anlarını və acı səhifələrini yaşamaqdadır.

Getdikcə daha da pisləşən iqtisadi vəziyyət, qətiyyətsiz siyasi hakimiyyət, insan haqlarının kobud şəkildə pozulması, əhalinin ziyalı təbəqəsinin total mühacirəti, tükənməkdə olan resurslar, darmadağın edilmiş ordu, dövlət büdcəsini bir neçə dəfə üstələyən xarici borc - bütün bunlar bu gün əhalisini yoxsulluq və səfalətdən xilas etmək, siyasi və iqtisadi cəhətdən təklənməkdən canını qurtarmaq əvəzinə, Azərbaycana qarşı hər hansı təsir elementləri əldə etmək üçün beynəlxalq platformalarda yalvararaq siyasi hoqqabazlıq edən Ermənistanın real vəziyyətini təcəssüm etdirən arqumentlərdir.

Vəziyyətin bu həddə çatmasının əsas səbəbi isə Ermənistanın onsuz da məhdud olan siyasi və iqtisadi resurslarının 30 il ərzində Azərbaycanın tarixi torpaqlarının işğal altında saxlanmasına və "Miatsum" xülyasının reallaşmasına sərf edilməsidir.

Sırr deyil ki, qədim tarixi olmayan toplumlar müəyyən miqdar yarıdaraq mənəvi və kökü bilinməyən əsas ideyaları dünyaya ictimaiyyətinə sırımağa çalışırlar. Bu mənada, ən çox "müvəffəqiyyət" qazanan xalqlardan birinin ermənilərin olduğunu desək heç də yanlışdır. 1988-ci ilin fevralında Xankəndidə erməni separatçıların "Miatsum" şüarını açıq-aydın şəkildə səsləndirmələrini tarixi Azərbaycan torpağı olan Qarabağın Ermənistanla birləşdirilməsi uğrunda planın icrasının bir hissəsi kimi qiymətləndirmək olar. Ermənistan məhz "Miatsum" xülyasının reallaşması üçün 30 il ərzində xarici havadarlarının

"Miatsum" - Ermənistanı uçuruma aparan xülyə



dəstəyi ilə işğal edilmiş ərazilərin saxlanmasına küllü miqdarda vəsait xərcləyirdi.

Həmin maliyyə yatırımlarını ölkə üçün heç bir adekvat və məntiqli, ən əsası, ədalətli bir arqument olmayan ideya uğrunda deyil, iqtisadi və sosial inkişafa istiqamətləndirseydi, bu gün Ermənistan regionun digər ölkələri kimi, qlobal enerji layihələrinin iştirakçısı ola bilərdi. Amma seçdiyi məntiqsiz yol nəticədə Ermənistanı uçuruma gətirib çıxartdı. Ölkədə insan haqlarının pozulması, vətəndaşların ən ali hüquqlarının belə tapdanması halları geniş vüsət alıb. Bu da təbii, çünki Ermənistan hakimiyyətləri hər zaman separatist məqsədlərini xalqın maraqlarından üstün tutub. Əgər belə olmasaydı, bu gün bu ölkədəki vəziyyət tam başqa məcrada inkişaf edərdi. Təəssüf ki, Ermənistanın nə əvvəlki, nə də özünü "demokrat" kimi qələmə verən hazırkı hakimiyyəti ölkənin inkişafını, insanların rifah halının yaxşılaşmasını, ədalətli cəmiyyətin qurulmasını qarşıya prioritet kimi qoymayıb. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət isə Ermə-

nistanın onsuz da ağır olan ictimai-siyasi vəziyyətini daha da kəskinləşdirdi.

Azərbaycan isə 30 il ərzində bütün sahələrdə qazanan uğurlar sayəsində qüdrətli dövlətə, beynəlxalq münasibətlər sistemində aparıcı aktarlardan birinə, güclü iqtisadiyyata malik ölkəyə çevrilə bilər. Bu illər ərzində Azərbaycanda insanların rifah halının yüksəldilməsi, vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin olunması istiqamətində də ciddi addımlar atılıb.

Məhz görülən işlərinin nəticəsi idi ki, Birinci Qarabağ müharibəsindən fərqli olaraq, Vətən müharibəsi zamanı Azərbaycanda xalq-dövlət birliyi təmin edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, məhz xalq-ordu-dövlət birliyi sayəsində "dəmir yumruğu" formalaşdırmaq mümkün oldu. Nəticədə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz haqqını bütün dünyaya bəyan edə bildi, düşməni torpaqlarından qovdu və noyabrın 10-da Ermənistanın təslim olması haqqında Bəyanat imzaladı.

Əslində, bu Bəyanat Azərbaycan tərəfindən öz torpaqlarının geri qaytarılması ilə yanaşı, "Miatsum" xülyasını da darmadağın etmiş oldu. Azərbaycan Prezidentinin də bildirdiyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi başa çatıb və Ermənistan cəmiyyəti xülyalarla yaşamaqdan, inkişaf yolunu seçərək regiondakı tərəqqidən faydalana bilər. Təbii ki, bu da ölkədə insan haqları ilə bağlı vəziyyətin də yaxşılaşmasına imkan yaradar.



Bakı-Yerevan telekərpüsü: Qarabağ şübhəsiz ki, Azərbaycandır

CBC telekanalının radioefirində yayımlanan "Noçnoy Razmovar" adlı verilişdə Bakı-Yerevan telekərpüsü təşkil olunub. Verilişin aparıcısı Kamran Razmovar və erməni blogger İşhan Verdyan hazırda aktual olan mövzuları müzakirə ediblər. AZƏRTAC xəbər verir ki, Türkiyədə yanğınlara bağlı sosial şəbəkələrdəki bədaxlıq barədə danışan Kamran Razmovar hələ 1988-ci ildə Ermənistanda baş verən zəlzələnin dünyada faciə kimi qəbul olunduğunu və Azərbaycanın köməyə 70 nəfərlik könüllü ilə birgə təyyarə göndərdiyini xatırladı. Erməni blogger o vaxt bu jestin dəyərləndirilmədiyini deyərək vurğulayıb: "Bunu ictimaiyyətdən gizlətməmişdilər, çünki siyasi cəhətdən bu, əlverişli deyildi".

Verilişdə Ermənistanda indiyədək terrorçuların və cinayətkarların qəhrəmanlaşdırılması prosesinin gətirdiyi vurğulanıb. Bu terrorçuların arasında Melkonyan və Qaregin Njde də yer alıb. İşhan Verdyanın fikrincə, cəmiyyətdə o kəslər qəhrəmanlaşdırılmalıdır ki, o insanlar cəmiyyətin təraqqisi naminə səy göstəriblər. Erməni blogger deyib: "Şəxsən mən Qaregin Njdeni özümə qəhrəman saymıram. O, türklərə ədavəti təbliğ edib ki, bu da tamamilə qəbul ediləməzdir. Hesab edirəm ki, müasir dünyada, müasir Ermənistanda milli mənsubiyyətə görə kin, ədavət olmamalıdır".

Bloggerin fikrincə, Ermənistan ərazisi vasitəsilə dəhliz yaradılacaq. O deyib: "Əgər Ermənistanın siyasi rəhbərliyi bu məsələyə münasibəti dəyişməsə, o halda dəhliz hökmən olacaq, bu dəhliz Rusiyanın nəzarəti altında olacaq. Mənim bunda şübhəm yoxdur. Ermənistanda bu dəhliz üzərində heç bir suverenlik olmayacaq". "Qarabağ kimindir?" sualını cavablandıraraq blogger vurğulayıb ki, "Qarabağ şübhəsiz ki, hüquqi cəhətdən Azərbaycanıdır. Mən erməniləri Qarabağda yaşamaq fərsetini itirmələrini hər cür dəstəkləyirəm".



Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılması İsrail dövlətində rəsmi Bakı tərəfindən səfirliyin açılması yolunda ilk addım oldu.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut Amerikanın "Jewish Press" nüfuzlu yəhudi media platformasının və qəzetinin jurnalisti Raxel Avraama eksklüziv müsahibəsində bildirib.

İki həftə öncə, İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılarda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: "Biz strateji münasibətlərimizdə yeni bir mərhələyə qədəm qoymuşuq. Bizim əməkdaşlığımızın güclü kökləri var, bizim münasibətlərimiz çox-



saylı təmaslar sayəsində möhkəmlənib və dərinləşib. Münasibətlərimizin möhtəşəm multikulturalizm və tolerantlıq ənənəsinə əsaslandığından qürur duyuruq. Bu, iki xalqın birgə uğurudur".

"Avrasiyada heç bir ölkə İsrail ilə Azərbaycandan daha yaxın, istəti, strateji, daha səmimi və dostluq münasibətlərinə malik deyil", - deyən Arye Qut vurğulayıb ki, hazırda İsraildə Azərbaycan səfirliyi olmasa da, bu ölkə artıq otuz ildir Təl-Əvivlə möhkəm, çoxşaxəli və yaxın dövlətlərarası münasibətləri qoruyub saxlayıb.

Onun sözlərinə görə, Ermənistan Cənubi Qafqazda İsrailin mühüm strateji tərəfdaşının məhz Azərbaycanın olması və İsrail ilə hərbi-strateji tərəfdaşlıqdan hər cür texnoloji üstünlük əldə etməsi ilə bərişə bilmir.

"2020-ci ilin dekabrında keçirilən Zəfər paradı, bunun şəxsən Azərbaycan Prezidentinin, iğid Azərbaycan əsgəri və zabitanın, Azərbaycan xalqının hərbi, siyasi, mədəni, texnoloji zəfəri olduğunu nümayiş etdirdi. Azərbaycan qalib dövlət olaraq, 27 illik erməni işğalı altında qalan əraziləri azad etdi və Cənubi Qafqaz regionunda artan geosiyasi, hərbi-texniki, texnoloji və diplomatik gücünü bütün dünyaya göstərdi. Ermənistan, sadəcə olaraq, Azərbaycanın İsrailin kritik strateji tərəfdaşı olması faktını qəbul edə bilmir", - deyər Arye Qut Amerikanın tanınmış "Jewish Press" yəhudi media platformasına eksklüziv müsahibəsində vurğulayıb.

Arye Qut: İsrail-Azərbaycan strateji tərəfdaşlığının inkişafında yeni mühüm mərhələ başlayıb

İsraili ekspertin fikrincə, İsrail-Azərbaycan münasibətlərinin strateji və hərbi-texniki tərəfdaşlıq xarakter daşdığına, iki ölkənin hökumətlərarası komissiyasının yüksək səviyyədə etimad və daimi qarşılıqlı dialoqa malik olduğunu vurğulamaq çox vacibdir.

Ekspertin sözlərinə görə, bu gün bu strateji tərəfdaşlıq, kənd təsərrüfatı, yüksək texnologiyalar, kibertəhlükəsizlik, səhiyyə də daxil olmaqla, iqtisadiyyatın digər sahələrində də öz əksini tapıb. İsrail dövlətinin dünya bazarında Azərbaycan neftinin əsas alıcılardan biri olduğunu da vurğulamaq lazımdır.

"İki ölkə arasındakı münasibətlər təəccüb doğurur, çünki Azərbaycanda əhəlinin əksəriyyətini müsəlmanlar təşkil edir. Buna baxmayaraq, azərbaycanlılarla yəhudilər arasında əbədi dostluq əsrlər boyu inkişaf edib. Bir çox digər xalqlardan fərqli olaraq, azərbaycanlılar yəhudiləri ənənəvi hesab etmirlər və onlara cəmiyyətin ayrılmaz hissəsi kimi yanaşırlar. Azərbaycan, həm də zər-düştər, xristianlar və yəhudilər daxil olmaqla, digər etnik qrupların da evidir. Milli azlıqlara hörmət və dözümlülük Böyük İpək Yolu dövründən bu günə qədər ölkənin inkişafında çox böyük rol oynayıb", - deyər israilli ekspert qeyd edib.

Arye Qut bildirib ki, 2016-cı ilin dekabrında İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan tarixi səfəri və İsrailin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana göstərdiyi yardım Azərbaycanla İsrail arasında sıx və möhkəm hərbi-texniki və strateji tərəfdaşlığın olduğunu bir daha təsdiqləyib.

"Bu tərəfdaşlıq, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də vurğulanmışdır. Dövlət başçısı bildirmişdir ki, "Azərbaycan yəhudiləri ölkənin ictimai-siyasi həyatında mühüm, əvəzolunmaz və ayrılmaz rol oynayır və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə böyük töhfə verirlər", - deyər Arye Qut qeyd edib.

Demək olar ki, bütün azad edilmiş ərazidə nə bir ev, nə bir uşaq bağçası, nə bir məktəb, nə də bir kitabxana və bir muzey var idi. Bütün bu 27 il ərzində erməni işğalçı ordusu Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan kimi gözəl şəhərləri yer üzündən silərək, soyğunçuluq və vandalizmlə məşğul olurdu.

"Əvvəllər küçələr və evlər, məktəblər və muzeylər olduğu yerdə indi mən yalnız qapı və sünitlər gördüm, pəncərə çərçivələri sökülmüşdü. Bütün xarabalıqları ağaclar basıb. Əgər ermənilər bu əraziləri öz əraziləri adlandırsalarsa, niyə bu ərazilər xəyal şəhərlərə bənzəyir, niyə bu əraziləri çoxlu sayda tanklar üçün mina və tunellərlə tərk ediblər? Həqiqətən də ermənilər üçün Vətən bu qədər xəyal kimi görünür?", - deyər Arye Qut Amerikanın nüfuzlu "Jewish Press" yəhudi media platformasına ritorik sual verir.

Arye Qutun sözlərinə görə, erməni vandalizminə və faşizminə baxmayaraq, Azərbaycan Respublikası qalib ölkə olaraq Qarabağın dirçəlişinə başlayır və Cənubi Qafqaz regionunda yeni geosiyasi və geoiktisadi planlar qurur.



Arye Qutun sözlərinə görə, Azərbaycanın 2020-ci ilin dekabrında Zəfər paradında İsrail silahlarının bir hissəsini, məsələn, 12.7 mm NSV pulemyotlu SandCat-Stormer zirehli maşınları, SPIKE-ER, NLOS, LAHAT tank əleyhinə idarə olunan raketləri, 120 mm SPEAR minaatanları, çoxsaylı PUA-ları (Orbiter-1KM, Orbiter-2B, Orbiter-3B, Orbiter-4, Aerostar-BP, Heron, Hermes-450, Hermes-900 və Harop) nümayiş etdirməsi faktı strateji tərəfdaşlığımıza paxıllıq edənlərə real və səmimi cavab idi.

"Ermənistan İkinci Qarabağ müharibəsində tam geosiyasi, diplomatik və hərbi fiaskoya uğradı. 44 gün ərzində "şanlı erməni ordusu"nun imici məhv edildi, bu işğalçı ordu isə darmadağın edildi. Üç ay əvvəl mən azad edilmiş ərazilərdə idim və ilk andan mənə də elə təsəvvür yarandı ki, sanki işğal zamanı bu əraziyə qorxunc bir vəba gəlmişdi", - deyər Arye Qut bildirib.

Demək olar ki, bütün azad edilmiş ərazidə nə bir ev, nə bir uşaq bağçası, nə bir məktəb, nə də bir kitabxana və bir muzey var idi. Bütün bu 27 il ərzində erməni işğalçı ordusu Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan kimi gözəl şəhərləri yer üzündən silərək, soyğunçuluq və vandalizmlə məşğul olurdu.

"Əvvəllər küçələr və evlər, məktəblər və muzeylər olduğu yerdə indi mən yalnız qapı və sünitlər gördüm, pəncərə çərçivələri sökülmüşdü. Bütün xarabalıqları ağaclar basıb. Əgər ermənilər bu əraziləri öz əraziləri adlandırsalarsa, niyə bu ərazilər xəyal şəhərlərə bənzəyir, niyə bu əraziləri çoxlu sayda tanklar üçün mina və tunellərlə tərk ediblər? Həqiqətən də ermənilər üçün Vətən bu qədər xəyal kimi görünür?", - deyər Arye Qut Amerikanın nüfuzlu "Jewish Press" yəhudi media platformasına ritorik sual verir.

Arye Qutun sözlərinə görə, erməni vandalizminə və faşizminə baxmayaraq, Azərbaycan Respublikası qalib ölkə olaraq Qarabağın dirçəlişinə başlayır və Cənubi Qafqaz regionunda yeni geosiyasi və geoiktisadi planlar qurur.

"Ermənistanın işğalından azad edilmiş ərazilərdə qorxunc bir mənzərə gördük. Daş üstə daş yoxdur. Biz Qarabağa əsl həyatı qaytarmaq istəyirik. Biz artıq infrastruktur və hava limanının tikintisinə başlamışıq. Azərbaycan xalqı ən yaxşı texnologiyalara əsaslanan ağıllı şəhərlərə qayıdacaq, bu layihələrdə bir neçə ölkə iştirak edir və İsrail Qarabağda bizə həqiqətən də kömək edən ilk dövlətlərdən biri idi", - deyər Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsraildəki çıxışında qeyd edib.

Rəsmi Bakı İsrail şirkətləri ilə bütün sahələrdə sövdələşmələrin bağlanmasını planlaşdırır ki, bu da Qarabağ bölgəsinin dirçəlməsinə kömək edəcək. "Biz əminik ki, bu, ikitərəfli münasibətlərə böyük töhfə verəcək və yeni nailiyyətlərə səbəb olacaq. İsraili investitorları bu layihələrə qoşulmağa dəvət edirik. Biz hesab edirik ki, texnologiya, innovasiya, kosmos və digər sahələrdə əməkdaşlıq üçün böyük potensial var. Biz, İsraildə nazirlər, nazirliklər və işgüzar dairələrlə keçirdiyimiz bütün görüşlərin hər iki tərəfdən qərar verən hökumət məmurlarının münasibətlərimizin daha da möhkəmlənməsi üçün bir stimula malik olduqlarını göstərdiyini faktını dəstəkləyirik", - deyər nazir Mikayıl Cabbarov Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılış mərasimində vurğulayıb.



Prezident İlham Əliyevin yəhudi icmasına böyük dərcədə hörmət və ehtiram nümayiş etdirməsindən qürur duyur. "Prezident İlham Əliyevin himayəsi altında iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Tezliklə Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq Azərbaycan Dağ Yəhudiləri Muzeyinin rəsmi olaraq açılışı planlaşdırılır. İsrail dövləti, həmçinin Azərbaycan rəhbərliyinin yəhudi icmasına münasibətdə rolunu yüksək qiymətləndirir. Bu hörmət və tərəfdaşlıq ənənəsi olmadan, Azərbaycanla İsrail arasında sıx ikitərəfli strateji münasibətlər çətin ki mövcud olardı. İki ölkə arasında, eləcə də Azərbaycan ilə Azərbaycan yəhudiləri arasında münasibətləri sadə qarşılıqlı maraqla izah etmək olmaz. Ümumi dəyərlər və ümumi tarix müasir dövlətlərarası münasibətlərdən keçir. Hər iki ölkə insani əlaqələr və müxtəlif və dini nöqtəyi-nəzərdən dözümlü cəmiyyətlərdə yaşamaq qətiyyəti ilə doludur", - deyər Arye Qut Amerikanın nüfuzlu "Jewish Press" yəhudi media-platformasına eksklüziv müsahibəsində bildirib.

Prezident İlham Əliyevin yəhudi icmasına böyük dərcədə hörmət və ehtiram nümayiş etdirməsindən qürur duyur. "Prezident İlham Əliyevin himayəsi altında iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Tezliklə Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq Azərbaycan Dağ Yəhudiləri Muzeyinin rəsmi olaraq açılışı planlaşdırılır. İsrail dövləti, həmçinin Azərbaycan rəhbərliyinin yəhudi icmasına münasibətdə rolunu yüksək qiymətləndirir. Bu hörmət və tərəfdaşlıq ənənəsi olmadan, Azərbaycanla İsrail arasında sıx ikitərəfli strateji münasibətlər çətin ki mövcud olardı. İki ölkə arasında, eləcə də Azərbaycan ilə Azərbaycan yəhudiləri arasında münasibətləri sadə qarşılıqlı maraqla izah etmək olmaz. Ümumi dəyərlər və ümumi tarix müasir dövlətlərarası münasibətlərdən keçir. Hər iki ölkə insani əlaqələr və müxtəlif və dini nöqtəyi-nəzərdən dözümlü cəmiyyətlərdə yaşamaq qətiyyəti ilə doludur", - deyər Arye Qut Amerikanın nüfuzlu "Jewish Press" yəhudi media-platformasına eksklüziv müsahibəsində bildirib.

Prezident İlham Əliyevin yəhudi icmasına böyük dərcədə hörmət və ehtiram nümayiş etdirməsindən qürur duyur. "Prezident İlham Əliyevin himayəsi altında iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Tezliklə Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq Azərbaycan Dağ Yəhudiləri Muzeyinin rəsmi olaraq açılışı planlaşdırılır. İsrail dövləti, həmçinin Azərbaycan rəhbərliyinin yəhudi icmasına münasibətdə rolunu yüksək qiymətləndirir. Bu hörmət və tərəfdaşlıq ənənəsi olmadan, Azərbaycanla İsrail arasında sıx ikitərəfli strateji münasibətlər çətin ki mövcud olardı. İki ölkə arasında, eləcə də Azərbaycan ilə Azərbaycan yəhudiləri arasında münasibətləri sadə qarşılıqlı maraqla izah etmək olmaz. Ümumi dəyərlər və ümumi tarix müasir dövlətlərarası münasibətlərdən keçir. Hər iki ölkə insani əlaqələr və müxtəlif və dini nöqtəyi-nəzərdən dözümlü cəmiyyətlərdə yaşamaq qətiyyəti ilə doludur", - deyər Arye Qut Amerikanın nüfuzlu "Jewish Press" yəhudi media-platformasına eksklüziv müsahibəsində bildirib.

Prezident İlham Əliyevin yəhudi icmasına böyük dərcədə hörmət və ehtiram nümayiş etdirməsindən qürur duyur. "Prezident İlham Əliyevin himayəsi altında iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Tezliklə Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq Azərbaycan Dağ Yəhudiləri Muzeyinin rəsmi olaraq açılışı planlaşdırılır. İsrail dövləti, həmçinin Azərbaycan rəhbərliyinin yəhudi icmasına münasibətdə rolunu yüksək qiymətləndirir. Bu hörmət və tərəfdaşlıq ənənəsi olmadan, Azərbaycanla İsrail arasında sıx ikitərəfli strateji münasibətlər çətin ki mövcud olardı. İki ölkə arasında, eləcə də Azərbaycan ilə Azərbaycan yəhudiləri arasında münasibətləri sadə qarşılıqlı maraqla izah etmək olmaz. Ümumi dəyərlər və ümumi tarix müasir dövlətlərarası münasibətlərdən keçir. Hər iki ölkə insani əlaqələr və müxtəlif və dini nöqtəyi-nəzərdən dözümlü cəmiyyətlərdə yaşamaq qətiyyəti ilə doludur", - deyər Arye Qut Amerikanın nüfuzlu "Jewish Press" yəhudi media-platformasına eksklüziv müsahibəsində bildirib.

Rəsmi Bakı İsrail şirkətləri ilə

Ermənistan Azərbaycanla Qarabağ münasibətlərinin həlli ilə bağlı danışıqları bərpa etməyə hazırdır və ATƏT-in Minsk qrupundan konkret təkliflər gözləyir. SİA TASS-a istinadən xəbər verir ki, bunu bu gün hökumətin iclasında respublikanın baş naziri Nikol Paşinyan bildirib. "ATƏT-in Minsk Qrupu həmsədrələrinin danışıqları bərpa etmək çağırışına qayıdaraq, Ermənistanın həm yüksək, həm də ən yüksək səviyyədə danışıqlarda iştirak etməyə hazır olduğunu vurğulamaq istəyirəm, konkret təkliflər gözləyirik" - Paşinyan deyib.

Paşinyana görə, İrevan regional kommunikasiyaların qarşısını almaq üçün Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır. "Düşünürəm ki, regional kommunikasiyaların açılması məsələsi tez bir zamanda həll edilə bilər. Biz tezliklə regional əlaqələrin qarşısını almaq üçün baş nazir müavinləri komissiyasının işini bərpa etməliyə, bölgədə yeni iqtisadi və kommu-

Paşinyan Ermənistanın Azərbaycanla ən yüksək səviyyədə danışıqlara hazır olduğunu açıqladı



nikasiya imkanlarını həyata keçirmək baxımından daha fəal olmalıyıq" - vurğulayıb.

Ermənistanın baş naziri əlavə edib ki, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya işləri gücləndirilməlidir. Onun sözlərinə görə, Ermənistanın delimitasiya və demarkasiya ilə bağlı mövqeyi dəyişməzdir. "Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası üzrə işlər gücləndirilməlidir", - Paşinyan bildirib.

Ermənistan hökumətinin başçısı bildirib ki, həll edilməsi üçün daha çox vaxt tələb edən məsələlər var. "Ancaq yaşama birmənalı olmalıdır - buna getmək üçün" - dövlət

başçısı deyib.

Ermənistanın baş naziri bölgədə düşmənçilik və qarşıdurmanın daha da dərinləşməsinin qəbul edilməz olduğunu bildirib: "Bu, tək regional deyil, həm də beynəlxalq təhlükəsizliyə təhdiddir".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Dağlıq Qarabağ münasibətlərinin bitdiyini söyləyib, bundan əlavə, Bakı etimadlı olaraq İrevana Ermənistanın imtina etdiyi bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə sülh müqaviləsi bağlamağı təklif edir.

Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması, əhəlinin sağlamlığının COVID-19-dan qorunması üçün vaksinasia prosesi uğurla davam etdirilir. Əlbəttə ki, bu günün statistik göstəriciləri bir daha hər birimizi bu vaksinasia prosesində aktiv iştirak etməkdə məsuliyyətli olmağa səsleyir. Özümüzü və yaxınlarımızı bu qorxulu bəladan, infeksiya təhlükəsindən qorumaq üçün vaksinasia prosesində iştirak zəruridir. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, yüksək yoluxuculuğu ilə fərqlənən koronavirusun "delta" ştamının yayıldığı ölkələrin və ərazilərin sayı avqustun 4-dən 10-na qədər artaraq 135-dən 142-yə çatıb. Bu, onu göstərir ki, virus sürətlə yayılmaqdadır. Son rəqəmlərə istinadən, deyə bilərik ki, koronavirus infeksiyasına 4,2 milyondan artıq yeni yoluxma halı aşkar edilib. Bununla belə, ölümle nəticələnən halların sayı əvvəlki həftə ilə müqayisədə 2 faiz artıb, cəmi yeddi gün ərzində 65 mindən çox ölüm halı qeydə alınıb. ÜST-nin məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada koronavirusa 203 944 144 yoluxma halı aşkar edilib, 4 312 902 nəfər həyatını itirib. Bu rəqəmlərə əsaslanaraq deyə bilərik ki, vaksinasiyaya hər kəs məsuliyyətlə qoşulmalıdır ki, pandemiya birdəfəlik yox deyək.

Bildiyimiz kimi, Azərbaycanda koronavirus əleyhinə vaksinasia prosesi 2021-ci il yanvarın 18-də başlanılıb. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasia Strategiyası çərçivəsində aparılır. Vaksinasia zamanı "CoronaVac", "Vaxzevria", "Sputnic V", "Pfizer", "Sinovac" kimi peyvəndləri istifadə edilir. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, 12 avqust tarixində təkə bir gündə Azərbaycanda 64 min 280 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasia olu-

nub. Gün ərzində birinci mərhələ üzrə vaksinasia olunanların sayı 43 min 943, ikinci mərhələ üzrə vaksinasia olu-

nanların sayı 20 min 337 nəfər təşkil edib. Ölkəmizdə vurulan vaksinaların ümumi sayı 5 milyon 607 min 591,

birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 287 min 430, ikinci mərhələ üzrə vaksinasia edilənlərin sayı 2 milyon 320 min 161 nəfər təşkil edir. Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayının son günlər kəskin şəkildə artması narahatçılığa səbəbdir. Bu rəqəm artıq iki minə ötüb. Belə ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2674 yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq, sağalıb. Analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 359 min 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 min 21 nəfər müalicə olunaraq sağalıb, 5 min 109 nəfər vəfat edib. Aktiv xəstə sayı 17 min 602 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 575, bu günə qədər isə ümumilikdə 4 milyon 164 min 163 test icra olunub.

Mütəxəssislərin qənaətinə görə, ağır COVID-19 xəstələrinin 98 faizi peyvənd olunmayanlardır. İndiyədək ölkədə 5 mindən artıq insanın bu virusdan dünyasını dəyişməsi faktı vətəndaşları daha məsuliyyətli olmağa sövq etməlidir. COVID-19-a qədər dünyada təsadüf olunan infeksiyaların qarşısının alınmasında peyvəndlənmə mühüm rol oynayıb. İnsanlar peyvənd vurdurmaqla yanaşı, gigiyena qaydalarına əməl etməyi də diqqətdə saxlamalı, sosial məsafəni gözləməlidirlər.

Zümrüd BAYRAMOVA

COVID-19-la mübarizədə həmrəy olaq

Həkim-mütəxəssis: Vaksinasia yeni mutasiyaların əmələ gəlməsinin qarşısını alır

Olkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma saylarında artım gözlənilən idi. Yumşaldılmalardan sonra vətəndaşların arxayınlaşması, məsuliyyətsizliyi rəqəmlərin bu həddə gəlib çatmasına səbəb oldu. Lakin vaksinasia olunanların sayı daha çox olarsa, məhdudiyətlər tətbiq edilməyə bilər. Mütəxəssislərin rəyinə görə, eğer əhəlinin 50 faizi peyvəndlənersə, heç bir sərt karantin tədbirlərinə ehtiyac olmur. Buna görə də yeganə yol vaksinasiyadır. AZƏRTAC xəbər verir ki, bunu yoluxucu xəstəliklər üzrə həkim-mütəxəssis Nigar Əliyeva deyib.

Mütəxəssisin sözlərinə görə, avqustun 9-dan COVID-19 əleyhinə peyvəndə əks-göstərişi olan vətəndaşlar üçün "Əks-göstəriş sertifikatı"nın verilməsinə başlanılıb: "Həmin sertifikatların alınması ilə bağlı kütləvi axın yaranıb. Bildirmək istəyirəm ki, heç bir xəstəlik vaksinasia üçün qəti əks-göstəriş deyil. Çünki vaksinaların heç biri canlı peyvənd hesab olunmurlar. Bunlar sadəcə olaraq replikasiyaya uğraya bilməyən gen materialıdır. Həmin materialın orqanizm üçün elə bir ciddi fəsadı yoxdur. Bütün vaksinaların çox cüzi faiz olaraq əks-göstərişləri ola bilər. Lakin bu, o demək deyil ki, vaksinasiyadan yayınmaq lazımdır. Bir neçə aydır ki, onkoloji xəstələr, ürək-damar problemlindən, şəkərli dia-



betdən əziyyət çəkənlər vaksinasia olunurlar. Onlarda ciddi bir fəsad, ağrılaşma müşahidə olunmayıb. Temperaturun yüksəlməsi, ümumi halsızlıq, infeksiya nahiyəsində ağrının olması normal əlamətlərdir. Bunlardan qorxmaq lazım deyil. Mövcud peyvəndlər bizi xəstəlikdən qoruyacaq yeganə vasitədir. Peyvənd bizi təkə xəstəlikdən qorumur, həmçinin xəstəliyi yüngül keçirməyimizə kömək edir. Bundan əlavə, vaksinasia yeni mutasiyaların əmələ gəlməsinin qarşısını alır. Çünki vaksinasia olunmasaq və virusu özbaşına buraxsaq, o, qısa müddət ərzində yeni mutasiyalara uğrayacaq. Qeyd edim ki, RNT tərkibli viruslar çox sürətlə bölünür. Vaksinasia isə replikasiyanın qarşısını alır və virus yeni mutasiyalar əmələ gətirə bilmir.

Vaksinasia üçün əks-göstərişi olanlar ilk növbədə poliklinikalara müraciət etməli, həkim-terapevtlər tərəfindən müayinə olunmalıdırlar. Poliklinika on-

ların məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək və komissiyanın rəyi əsasında vətəndaşa "Əks-göstəriş sertifikatı" verəcək".

N.Əliyeva bildirib ki, eğer qaydalara ciddi riayət olunmazsa, yoluxma sayları daha da artacaq. Çünki "delta" ştamı əvvəlkilərdən daha yoluxdurucudur. Vaksinasiyadan keçənlər belə həmin ştam üçün daşıyıcı roluna oynaya bilərlər. Bu baxımdan peyvənd olunanların da maskadan istifadəsi mütləqdir.

Hazırda reanimasiyada müalicə alan xəstələrin demək olar ki, heç biri vaksinasiyadan keçməyib. Aylar öncə yanaşı xəstəliyi olanlar koronavirusa yoluxanda onlar arasında ölüm halları çox olurdu. Hazırda vaksinasiyadan keçən yanaşı xəstəliyi olan vətəndaşlar demək olar ki, COVID-19-u daha yüngül keçirirlər. Bu, bir faktdır. Ona görə də hər hansı bir yanaşı xəstəliyi bəhanə edib vaksinasiyadan qaçmaq düzgün deyil.

Hər ştam yarandıqca daha aqressiv və informasiyalı olur. Bir müddətdən sonra elə ştamlar yarana bilər ki, hazırkı vaksinalar onlara heç bir təsir edə bilməz. Hər yeni ştamda vaksinaların qoruyuculuq faizi enir. Buna görə də mütləq şəkildə əhəlinin böyük əksəriyyəti peyvəndlənməlidir ki, yeni ştamlar yaranmasın", - deyə mütəxəssis qeyd edib.

Baş pediatr: Risk qrupuna daxil olan uşaqlar koronavirusu ağır keçirirlər

Risk qrupuna daxil olan uşaqlar yeni növ koronavirus (COVID-19) infeksiyasını ağır keçirirlər. Bir yaşdan aşağı olanlar, xroniki xəstəliklərdən - ürək, böyrək problemlərindən əziyyət çəkənlər, serebral iflic, xərçəng xəstələri və immunitet çatışmazlığı olan uşaqlar risk qrupuna daxildir.



AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

Koronavirusa yoluxub sağalan uşaqların səhhətlərində müəyyən problemlərin yarandığını deyən baş pediatr "MİS C" sindromu barədə məlumat verib: "Əvvəllər koronavirusun yalnız qış aylarında yayıldığını hesab etsək də, sonradan hava şəraitinin fərq etmədiyi aydın oldu. Pandemiyanın ilk aylarında infeksiya ilə xəstələnən uşaqların sayı az idi. Ümumiyyətlə isə uşaqlar koronavirusu yüngül keçirirdi. Ona görə də həkimlər uşaqlara görə narahatlığa əsas olmadığını düşünürdülər. Lakin 2020-ci il aprelin sonundan etibarən koronavirusdan sağalan uşaqlarda kavasaki sindromuna bənzəyən iltihabi proses müşahidə edildi. "MİS C" sindromu sağlam uşağın koronavirusa yoluxub, sağalmasından sonra əmələ gəlir".

Qeyd edək ki, "MİS C" sindromu immunitet sisteminin pozulmasının yeni formasıdır. Sindrom koronavirusa yoluxmadan sonra dörd həftə ərzində inkişaf edir və əsasən 2-15 yaşlı uşaqlarda rast gəlinir. "MİS C" uşaqlarda ürək, ağciyər, böyrək, beyin, dəri, göz və mədə-bağırsaq orqanlarının iltihablanması səbəb olur. Həmin iltihabi sindromdan əziyyət çəkən uşaqlarda hərərət, qarın ağrısı, qusma, ishal, boyun ağrısı kimi müxtəlif simptomlar müşahidə edilir.



Son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüduqlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur. Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır. Bu barədə Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada da qeyd olunub.

Əgər Rusiya BMT qətnamələri kimi, növbəti 30 ildə də Azərbaycanı 10 noyabr sazişinin icrasını beynəlxalq birlikdən tələb etməyə məcbur edəcəyini düşünürsə, yanılır. Azərbaycan tankları və artilneriyası ilə əhatə olunmuş Xankəndi ətrafındakı erməni hərbi hissələrinə bir yaylım atəşi kifayət edəcək ki, Qarabağda bir ermənin tozu belə qalmasın. Başiboş Ermənistan rəhbərləri rusların eys-ışrət zamanı istifadə etdikləri vasitəyə çevrilməməli, öz xalqlarının gələcəkləri barədə düşünməlidirlər. Qarabağa əsgər göndərmək əvəzinə Azərbaycan və Türkiyə ilə sülh sazişi imzalayıb, sakit həyata keçməlidirlər.

Müdafiə Nazirliyinin bəyanatından düzgün nəticə çıxarılmırsa, Azərbaycan BMT qətnamələrini yerinə yetirdiyi kimi, 10 noyabr sazişinin də icrası ilə əlaqədar qəti addımlar atmalı, Rusiya ilə münasibətlərə və sülhməramlıların statusu məsələsinə yenidən baxmalıdır. Ceyhun Bayramov təcili Türki-

yəyə uçmalı və mövcud vəziyyət ciddi müzakirə olunmalıdır. Region dövlətləri və beynəlxalq birlik baş verənlər barədə ətraflı məlumatlandırılmalıdır.

Azərbaycan Respublikası Mü-

istisnalarla, Azərbaycanda hər kəs Rusiya ilə dostluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir. Təəssüf ki, Rusiya siyasi elitasındakı bir çoxları keçmiş sovet respublikalarının ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyin Rusiyanın maraqları baxımından nə qədər faydalı olduğunu anlamır. Onlar Azərbaycanı bərabərhüquqlu dost, qonşu ölkə kimi yox, özlərinin forpostu kimi görmək istəyirlər. Bununla da ciddi səhvə yol verirlər. Keçmişin nostalgiyası ilə yaşayıb, zamanla ayaqlaşma bilməyənlərin gələcəkdə yeri olmur. Zaman onları cəzalandırır, tarixə çevirir. Beynəlxalq münasibətlərdə öz öhdəliklərinə, beynəlxalq hüquq normalarına əməl etməyən, etibar-



çıxarmağı tələb etmir, əksinə, darmadağın edilmiş Ermənistan ordusunun yenidən qurulmasına kömək edir, Ermənistan hərbiçilərinin onların nəzarətində olan Azərbay-

caq ki, 44 günlük savaşa beynəlxalq hüquqa hörmət edib neytrallıqlarını saxladığı üçün Rusiyaya müsbət mənada münasibəti dəyişən türk dünyasını, əsl müsəlmanları xəyal qırıqlığına uğradacaq, Azərbaycanda və dünyada Rusiya əleyhinə təbliğat aparılmaqla əlavə stimül vermiş olacaqlar.

Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonayan da "yeni müharibələr, yeni ərazilər" adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi. Onun rüsvayçı aqibəti hər kəsə məlumdur. Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaqdır. Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.

Zərdüş Quluzadə

Sülhməramlılar vəziyyəti çətinləşdirsə, nələr olacaq...

dafiə Nazirliyinin son bəyanatında Rusiyadan tələb olunur ki, erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının rus sülhməramlılarının nəzarətində olan ərazisində yerləşdirilməsinə son qoyulsun.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənzadənin mövzu barədə müsahibəsini təqdim edirik: - Rusiyadan fərqli olaraq, kiçik

sız dövlətlər "rogue state" adlanır. "Rogue" sözünün ingiliscə bir mənası da dələduz deməkdir. Belə çıxır ki, Rusiya Azərbaycanın ona olan etimadından sui-istifadə edərək 10 noyabr sazişinin imzalanmasına nail olur və öz hərbiçilərini sülhməramlı kimi Azərbaycan ərazisinə yerləşdirir, bundan sonra isə nəinki sazişin şərtlərinə uyğun olaraq Ermənistanın hərbi hissələrini Azərbaycan torpaqlarından

can ərazisində yerləşdirilməsinə göz yumur. Beynəlxalq arenada təklənmiş və qorxudulmuş Rusiya Dumaya seçkilər ərəfəsində onsuz da müsbət olmayan beynəlxalq imicini bu formada zədələməklə ermənilərin rəğbətini qazanacağını, yaxud ermənipərəst Qərb dairələrindən bir "molodets" alacağını düşünürsə, yanılır. Nə ermənilərin, nə Qərbin Rusiyaya münasibəti dəyişəndir. Qazanacaqları o ola-

"10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından 9 ay keçməsinə baxmayaraq Ermənistanın bu razılaşmanın müddəalarının icrasına hələ də laqeyd münasibət sərgiləməsi regionda sülhün və təhlükəsizliyin bərpa olunmasına ciddi təhdidlər yaradır.

Hələ də keçmişin nostalgiyası ilə yaşayan, Dağlıq Qarabağ münaqişəsinin başa çatmadığı barədə özündə utopik fikirlər formalaşdıran, himayədarlarının dəstəyi hesabına belə sərsəm düşüncələri ilə gündəmdə qalmağı yeganə çıxış yolu hesab edən işğalçı Ermənistan düşünyü ağır vəziyyətin səbəblərini düzgün dəyərləndirməyi, daha dəqiq desək, ədalət meyarını nəzərə almağı bacarsa, 30 ildən artıq davam edən işğalçılıq siyasətinin onu hansı çətinliklərlə üz-üzə qoyduğunu fərqi olar. Ermənistan Azərbaycanla dövlət sərhədində atəşkəs rejimini mütəmadi pozaraq təxribatlar törətməklə, bayağı, yoxsul düşüncənin məhsulu olan bəyanatları səsləndirməklə nəyəsə nail olmağın mümkünsüzlüyünün fərqi olar. Ən azı o səbəbdən ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yenilməz o məşhur dəmir yumruğun nəyə qadir olduğunu işğalçıya və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Ermənistanın hazırda yeganə çıxış yolu Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlarla barışıb regional əməkdaşlıq formatına qoşulmaqdır. Bunun üçün sülh müqaviləsinin imzalanması, 10 noyabr Bəyanatının şərtlərinə uyğun olaraq minimalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi, kommunikasiyaların bərpası ən vacib şərtlərdir. Amma son 9 ayın reallıqları təsdiqləyir ki, işğalçı dövlətin rəhbərliyi nə ölkəsinin, nə də xalqının gələcəyi barədə düşünmək iqtidarında deyil. Belə bir vəziyyətdə müstəqilliyi formal xarakter daşıyan, bu və ya digər beynəlxalq güclərin əlində alətə çevrilən bir dövlətin gələcəyi ilə bağlı nikbin proqnozlar vermək çətinidir". Bu fikirləri "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə SİA-ya açıqlamasında bildirib.

V.Rəhimzadə diqqəti üçtərəfli Bəyanata

Vüqar Rəhimzadə: "Rusiya sülhməramlıları addımlarını öz missiyasına uyğun atmalıdır"



uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılmasının təmin olunması məsələsinə yönəldib. Bildirib ki, işğalçı dövlət nəinki bu gündə belə bir addımı atmaq barədə düşünməyib, əksinə üçtərəfli Bəyanatın tələblərini kobud şəkildə pozaraq öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşır: "Həmçinin Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüduqlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında da bu faktlar öz əksini tapıb. Xüsusi vurğulanıb ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır".

Baş redaktor qeyd edib ki, Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın son əmri də bir çox məqamlara aydınlıq gətirir: "Belə ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan Azərbaycan əsgərlərinin Ermənistan sərhədlərini keçəcəyi təqdirdə məhv edilməsi, həmçinin buna imkan verən erməni hərbiçilərinin də çox sərt cəzalandırılacağı ilə bağlı əmr imzalayıb. Göründüyü kimi, Ermənistan tərəfi belə təxribat xarakter daşıyan addımları ilə özünün çirkin niyyətlərini həyata keçirməyə imkan yaratmağa çalışır.

Belə fikir formalaşdırmaq istəyirlər ki, guya Azərbaycan Silahlı Qüvvələri Ermənistan sərhədini keçmək niyyətindədir. Bütün bu fikirlərin cəfəngiyyətdən başqa bir şey olmadığı hamıya məlumdur. Müzəffər Azərbaycan Ordusunun Ermənistan sərhədini keçmək niyyəti yoxdur. Əgər Azərbaycan Ordusunun belə bir niyyət və məqsədi olsaydı Qarabağ Zəfərinin müjdəçisi olan Tovuz hadisələri zamanı, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə çox asanlıqla reallaşdıra bilərdi".

"Bu günün reallıqları heç də Ermənistanın apardığı sərsəm təbliğata uyğun deyil" deyən Vüqar Rəhimzadə bildirib ki, bu kimi bəyanatlar Ermənistan müdafiə nazirinin ordusunun potensial imkanından narahatlığının da aydın mənzərəsini yaradır: "Ermənistan rəsmisi çox yaxşı bilir ki, illərdir himayədarlarının dəstəyi hesabına silahlanmış ordusu İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə darmadağın edilib. Təbii ki, belə bir şəraitdə "yenilməz erməni ordusu"ndan söhbət belə gedə bilməz. Buna əmin olmaq üçün Vətən müharibəsində Azərbaycan Ordusunun məhv etdiyi, yaxud qənimət kimi götürdüyü erməni hərbi texnikasına, silah-sursata və onların qiymət baxımından dəyərləndirilməsinə nəzər yetirmək kifayətdir. Yoxsul ölkə bunları almaq imkanında ola bilməzdi. Açıq-aşkar Ermənistanın himayədarları tərəfindən silahlandırıldığı bəlli oldu. Bu da danılmaz faktır ki, dağıdılmış, məhv edilmiş Ermənistan silahlı qüvvələrinin yenidən formalaşması üçün ən azı onilliklər gərəkdir".

V.Rəhimzadə əsas diqqəti Ermənistanın 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsində üzəri böyük məsuliyyət düşən Rusiya Federasiyası sülhməramlı qüvvələrinin fəaliyyətinə yönəldib. Xüsusi vurğulayıb ki, bölgədə sülhün, təhlükəsizliyin təmin olunması məqsədilə fəaliyyətə başlayan Rusiya sülh-

məramlılarının üzərlərinə düşən missiyadan kənar addımlar atması yolverilməzdir: "Bu gün adından da göründüyü kimi, mandatı regionda sülh və təhlükəsizlik mühiti yaratmaqdan ibarət olan Rusiya sülhməramlılarının Bəyanatın tələblərinin icrasına dəstək olması gərəkdir. Təəssüf ki, bunun əksinə olaraq Ermənistanın çirkin niyyətinin icrasında yardım göstərməsi Azərbaycan cəmiyyətində Rusiya sülhməramlılarının fəaliyyəti barədə müxtəlif fikirlərin yaranmasına, onlara qarşı etimadsızlıq mühitinin formalaşmasına səbəb olur. Hesab edirik ki, bu baxımdan Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Moskvada Ermənistanın müdafiə naziri Arşak Karapetyanı qəbul edərkən "Ermənistan ordusunun modernləşdirilməsinə köməyi davam etdirməyə hazırıq" bəyanatı da bir çox gizli məqamlara aydınlıq gətirir. Rusiyanın müdafiə naziri bildirib ki, Rusiya həm ikitərəfli formada, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistanla hərbi sahədə qarşılıqlı əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Belə bir bəyanatın səsləndirilməsi, fikrimcə, Rusiyanın daim bəyan etdiyi regionda sülhəratmaq niyyətinin fəlsəfəsinə tamamilə ziddir. Halbuki, həm tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupunun həmsədri, həm də 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasında təşəbbüskar və vasitəçi tərəf kimi Rusiya birtərəfli qaydada işğalçı Ermənistanın təcavüzkar siyasətinə dəstək olmaq əvəzinə postmüharibə dövrünün reallıqlarının həyata keçirilməsinə öz töhfələrini verməlidir. Məlumdur ki, Rusiya sülhməramlılarının ərazilərimizdə yerləşdirilməsi Azərbaycanın dost ölkəyə etimadının göstəricilərindən biridir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında da bu məqam xüsusi qeyd olunur ki, Rusiya Federasiyasının sülhməramlı qüvvələri üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır".

Həssas kateqoriyalı insanlar dövlət qayğısı ilə əhatə olunub

Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğı cəmiyyətin bütün təbəqələrini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini, məhz müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli təşkil edir. Əlbəttə ki, bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə böyük həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi daim yad edilir.

“ƏN HƏSSAS KATEQORİYADAN OLAN VƏTƏNDAŞLAR, İLK NÖVBƏDƏ, DÖVLƏT TƏRƏFİNDƏN QAYĞI İLƏ ƏHATƏ OLUNMALIDIR”

Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət və pensiya ilə yanaşı, Prezident təqaüdü verilir. Cənab Prezidentin göstərişi ilə şəhid ailələri mənzillə təmin olunur. Dövlət başçısı çıxışlarının birində vurğuladığı kimi, “Mən şəhid ailələri ilə son illər, yeni bütün bu 18 il ərzində



çoxsaylı görüşlər keçirmişəm. Daim çalışmışam ki, onlara həm mənavi dəstək verim, həm də təbii ki, onların məişət problemlərini həll edirəm”. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar şəhid, eləcə də əlil olan insanlara diqqət və qayğının göstəricisidir. Bizdə bu sahədə tətbiq olunan prinsiplərin öz unikalığı ilə seçildiyini bildiren dövlət başçısı bildirib ki, bir çox ölkələrdə müharibələr, münafiqşələr olub, ancaq mən elə bir ölkə tanıyıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərsin: “Ermənistan da itkilər verib və ikinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilmir. Yəni, bu, onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənə-



sında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır”.

“BU İL 3 MİNƏDƏK ŞƏHİD AİLƏSİ, MÜHARİBƏ ƏLİLİ EVLƏRLƏ, MƏNZİLLƏRLƏ TƏMİN EDİLƏCƏK”

Hazırda dünyada pandemiyanın davam etməsinə, bir çox ölkələrdə iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb. İcra olunan sosial layihələr arasında şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir. Belə ki, indiyədək 7000-dən artıq müharibə əlili avtomobillə təmin olunub. 2019-cu ildə əlilliyi olan 600, 2020-ci ildə isə

400 şəxsə avtomobil verilib. 2021-ci ildə isə ümumilikdə, 150 avtomobilin verilməsi nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyev bildirdiyi kimi, “Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur. Elə keçən il mən demişdim ki, 2021-ci ildə biz öz vətəndaşlarımızı daha böyük sayda evlərlə, mənzillərlə təmin etməliyik və bu gün bunun nəticələrini görürük. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək”.

“BU SAHƏDƏ AZƏRBAYCANDA APARILAN SİYASƏT ƏN HUMANİST SİYASƏTDİR, ƏN ƏDALƏTLİ SİYASƏTDİR VƏ VİCDANLI SİYASƏTDİR”

Bütün bunlarla yanaşı, şəhid ailələrinin üzvləri və müharibə ve-

teranlarının aktiv məşğulluq tədbirləri çərçivəsində cari ilin birinci yarım illikdə 47 min 400 nəfər işlə təmin olunub, 7 min nəfər özünü-məşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb olunub. 2018-2020-ci illərdə bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Göründüyü kimi, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir. Bu söz ilə əməlin vəhdətidir. Qeyd etdiyimiz göstəricilər bunu bir daha təsdiqləyir. Dövlət başçısının vurğuladığı kimi, “Həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik.”

Nəzakət ƏLƏDDİNQIZI

“...çox hörmətli erməni qardaşlar, erməni bacılar. Sizdən yenə də bir təvəqqe edirik, İrəvan dükanlarında satılan türk mallarını almayın. Qoy, onların iqtisadiyyatları çöküb getsin. Bundan sonra görüm, nə edəcəklər. Siz türk mallarının keyfiyyətinin yüksək olduğuna-zada inanmayın. Yaxında biz öz erməni iqtisadiyyatımızı qaydaya salandan sonra, sizin üçün onlardan da gözəl, onlardan da keyfiyyətli paltarlar tikəcəyik...alib geyərsiz. Az qalır...siz də şirin-şirin qoğal yeyərsiz... Buna, deyəsən, ondan bir az çox qalır.”

...Sizi bilmirəm, amma mən Ermənistan Dövlət Gəlirlər Komitəsinin mətbuat xidmətinin erməni xalqına səsləndirdiyi bu çağırışa bütün ermənilərin etinasız qalmaqcaqlarına əminlik izhar etmək istədim. Amma sən demə, mən düşündüyüm qədər də deyilmiş. Məsələ bundadır ki, ölkənin gəlirlər komitəsinin nümayəndələri 8 aydan artıqdır ki, İrəvandakı dükanları bir-bir gəzib



dükən sahiblərinə piştaxtalara qoyulmuş türk mallarının yığışdırılmasını tələb edirlər. Amma nə fayda, Ermənistan istehlak bazarını hələ ki, Türkiyə mallarından qurtara bilmirlər. Gəlirlər komitəsinin nümayəndəsi türk mallarını piştaxtadan yığıdırıb gedəndən sonra, dükən sahibi onu yenidən yeri-

Erməni rəsmilərinin ermənilərdən tələbi...türk malı almayın

nə qaytarır.

Çünki İrəvandakı dükən sahibləri Türkiyə malları ilə rəqabətə girəcək mal əldə edə bilmədiklərini etiraf edib, gələn komitə nümayəndələrinə də bunu sübut etməyə çalışırlar. Məsələ bundadır ki, bu gün Ermənistan Rusiya və ya digər ölkələrdən gətirilən təkə elə geyim malları Türkiyədən gətirilən geyim malları ilə rəqabət aparmaq gücündə deyillər. Qeyd edək ki, bunu dükən sahibləri ilə yanaşı, hətta bezi erməni rəsmiləri də açıq şəkildə etiraf edirlər.

Beləliklə, erməni rəsmi mənbələrinə görə, bezi məhdudiyyətlərə baxmayaraq, hələ 2019 -cu ildə Ermənistan 268 milyon dollar dəyərində Türkiyə malları idxal edilib. Keçən il isə, başqa məhsullardan əlavə, Ermənistan 70 milyon dollardan artıq təkə türk geyim malları idxal edilib.

Ermənilər isə bunun qarşısını almaq

üçün hələ də baş sındırırlar. Nəhayət, deyəsən, onlar çıxış yolunu tapıblar: ölkədə tekstil malları istehsal edib onun inkişafına təkən verməklə. Dediklərinə görə, buna “uğurla” da nail olublar. Hətta istehsal etdikləri geyim mallarından xarici ölkələrə də ixrac edə biliblər. Amma buna baxmayaraq, istehsal edilən erməni geyim malları hələ də alıcı həsrətindədir. Çünki erməni alıcıları həmişə olduğu kimi bu gün də türk mallarına üstünlük verirlər.

Erməni rəsmiləri isə, qərribə də olsa, bunu bu sahədə dövlət siyasətinin olmaması ilə əlaqələndirirlər. Qərar verilib, qadağa qoyulub, amma erməni dükanlarında yenə də “peyda olan” türk geyim malları alıcısını tezliklə tapır. Erməni malları isə hələ də müştərisini gözləməkdədir.

...Bizim o kinoda necə deyirlər: “...siz də elə çəkin ki, hamı da baxsın da...”

Ağasəf Babayev



Ekoloji cəhətdən sağlam mühit formalaşdı

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması məqsədi ilə istifadə edilməsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Ölkə rəhbərliyinin ekoloji məsələlərə göstərdiyi diqqət sayəsində ətraf mühitin yaxşılaşdırılması istiqamətində son 17 il ərzində bir sıra layihələr həyata keçirilib, ekoloji problemlərin həllinə yönəlmiş tədbirlər görülüb.

Ölkəmizin zəngin təbiətini qorumaq, bərpa etmək üçün yeni layihələr həyata keçirilir. Ekoloji tarazlığın qorunması, təbii ehtiyatların, o cümlədən, faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində mövcud olan dövlət proqramları çərçivəsində mövcud ekoloji problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilib və bu gün də davam etdirilir. Belə ki, çirklənmiş torpaqların ekoloji vəziyyətinin sağlamlaşdırılması, neftlə çirklənmiş torpaqların, eləcə də müxtəlif maddələrlə çirklənmiş göl və gölməçələrin bərpası istiqamətində tədbirlər görülüb. İnsanların rahatlığı, firavanlığı, onların sosial rifahının yüksəlməsi məqsədi ilə ölkəmizdə davamlı olaraq tədbirlər həyata keçirilir. Bu insan amilinə olan diqqət və qayğıdır. Əlbəttə ki, bugünkü dünyamızda insanların istirahəti, ekoloji cəhətdən sağlam mühitin yaradılması məqsədi ilə davamlı tədbirlər reallaşır. Şəhərrətrafi yaşıllıqların salınması insanların sosial həyatı və sağlamlığı üçün faydalı olmasını nəzər alaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi də uğurla davam etdirilir. "Bizim həyət" layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpasıdır. Bütün bunlarla yanaşı, sağlam həyat tərzi-nin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması da məqsəd olaraq daim diqqətdə saxlanılır. 2017-ci ildən Bakının abadlaşdırma-ya ehtiyacı olan həyətləri, parkları və meydançaların bərpasına, yaxşılaşdırılmasına yönəlmiş layihələr təqdirəlayiqdir. Artıq Bakının bir sıra rayonlarında Nəsimi, Nərimanov, Xətai, Binəqədi rayon ərazilərindəki bəzi məhəllələrdə bu layihə reallaşdı.

"Bizim həyət" layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifa-

dəsinə verilib. Yelənmiş həyət Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş tutub. Bu 4000 nəfərdən çox sakinin yaşadığı 1-13 saylı binaları əhatə edir. Əlbəttə ki, növbəti dəfə reallaşan bu layihə çərçivəsində abadlaşdırılan həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə

alınıb. Belə ki, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şə-

raitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistemik idmanla məşğulolma refleksinin formalaşdırılması məqsədilə müxtəlif idman qurğuları, futbol meydançaları, şahmat meydançaları, uşaqlar üçün oyun meydançaları, velosiped yolu salınıb. Görülən işlər insanların rahat bir şəkildə istirahətlərinin, asudə vaxtlarının təşkilində əhəmiyyətlidir. Yeni həyətin ərazisində 12 ədəd söhbətqahın inşa edilməsi, oturmaqalar, tullantılar üçün qutuların quraşdırılması sözügedən layihənin məqsədinin təzahürüdür. Əminliklə qeyd edək ki, layihə çərçivəsində sakinlərin istək və maraqları nəzərə alınmış və yeni liftlər, işıqlandırma dirəkləri, yanğın hidrantları quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 30 ədəd ağac əkilib və 2500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Qeyd edək ki, layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Ölkəmizin zəngin flora və faunasının qorunması, ekoloji durumun daha da yaxşılaşdırılması, Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində tədbirlər davam etdirilir. İnsanların sağlam təbii mühitdə və şəraitdə yaşaması naminə görülən səmərəli işlər təqdirəlayiqdir. Ətraf mühitin, suların təmiz, havamızın saf olması üçün bunu özümüzün vətəndaşlıq borcumuz olduğunu dərk etməliyik.

Nəzakət ƏLƏDDİNQIZI

Nazirlik: Cüzi ehtiyatsızlıq ömrü 100 ildən artıq olan ağacları məhv edir!

Son günlər Azərbaycanda həm meşə, həm də şəhərdəki yaşıllıq sahələrində yanğın hadisələri baş verir. Bu yanğınlardan da böyük bir qismi vətəndaşların səhlənkarlığı, ehtiyatsızlığından irəli gəlir. AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Hikmət Əlizadə bildirib.

"Dünən Qəbələ və Oğuz rayonlarının meşə ərazilərində, eləcə də Bakı şəhərinin bir neçə ərazisindəki yaşıllıq sahəsində yanğın baş verib. Təkcə Xətai rayonunun Vunq Tau küçəsində olan yanğın zamanı 45 şam ağacı yanmış, digər ağaclarla isə ziyan dəyib. Aparılan hesablamalara görə, yaşıllığa təxminən 40 min manat məbləğində ziyan dəyib. Müşahidələr və araşdırmalar göstərir ki, şəhərdə yaşıllıq ərazilərində baş verən yanğınlardan bir qismi kommunal təsərrüfat işçilərinin təmizlik aparan zaman qurumuş otları, yarpaqları bir yerə toplaması və ona od vurmasıdır. İkinci əsas fakt isə söndürülməmiş siqaret kötlüklərinin yaşıllıq ərazilərinə atılmasıdır", - deyir H.Əlizadə qeyd edib.

Xidmətin rəsmisi bildirib ki, həmin faktlar ciddi məsuliyyət yaradır və bununla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır: "Vətəndaşlarımızdan xahiş edirik ki, odla ehtiyatlı davranınsınlar, min bir əziyyətlə ərşəyə gələn yaşıllıqların yanmasına səbəb olmasınlar. Çünki, hər birimizin cüzi ehtiyatsızlığı yanğınlara səbəb olur, ömrü 100 ildən artıq olan ağacların, yaşıllığın məhvi ilə bərabər, dövlətimizin büdcəsinə külli miqdarda ziyan dəyir".

"Belə sərt tədbirlər görülməlidir ki..."

"Rus qoşunlarının nəzarət etdiyi Qarabağ ərazisində İran dövlət nişanlı maşınların görsənməsi əslində iki ölkə arasındakı qarşılıqlı əlaqələrə ziyan vurmaqla yanaşı, həm də regionda qeyri-sabitliyin daha da artmasına səbəb olur. İranın niyə belə etməsi, Rusyanın niyə belə addım atdığı hamıya məlumdur. Çünki Azərbaycan 30 il ərzində mövcud olan "status-kvo"nu dağıtdı. Artıq ərazilər işğaldan azad edilib. Azad edilən ərazilər içərisində İranla sərhəd bölgələr də var. Bildiyimiz kimi, 30 il İranla sərhəd regionlar xüsusilə də, Füzuli, Qubadlı, Zəngilan Ermənistanın nəzarətində idi. Buna görə də, İran müxtəlif vasitələr üçün buralardan istifadə edə bilirdi. Ancaq indi İran üçün bu qapı bağlanıb. İran hazırda regionda varlığını sübut etməyə çalışır. Buna görə də, Rusiyaya aid silah-sursatların öz ərazisindən keçməklə Ermənistanı, oradan isə

Qarabağa daşınmasına icazə verir. Həm də özü qondarma rejimi yanacaq və müxtəlif ərzaq məhsulları təmin edir. Məsələ burasındadır ki, İran özü iqtisadi sanksiyalarla boğulur. İqtisadi tənəzzülün tam ortasıdır. İqtisadi vəziyyət İranda olduqca ağırdır. Üstəlik bunlara baxmayaraq qondarma rejimə kömək edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hübətov deyib.

Qondarma rejimə köməyin niyə məhz İrandan edildiyinə politoloq belə aydınlıq gətirib: "Bilirsiniz ki, həm Azərbaycan, həm Türkiyə, həm də Gürcüstan Ermənistanı silah daşınmaması üçün hava məkanını bağlayıb. Qondarma rejimə silah göndərmək imkanı ancaq İran vasitəsi ilə mümkündür. Məsələ burasındadır ki, İran bu addımı atmaqla bundan Azərbaycana təzyiqli vasitəsi kimi istifadə etməyə

çalışır. Hələ bu məsələ tam deqiq anlaşılır. Bir tərəfdən isə İran rəsmiləri Azərbaycanla dostluq, qardaşlıq haqqında mesajlar verirlər. Təbii ki, bunlar absurd fikirlərdir. Çünki Azərbaycanla dostluq və qardaşlıq əlaqələri olan ölkə Azərbaycanın düşməni olan ölkəyə kömək etməz. Üstəlik Azərbaycana aid olan dini ibadətqahların dağıdılmasında bilavasitə iştirak etmiş bir ölkəyə, bir terrorçu quruma yardım etmək həmin ölkənin dini

etiqlinə yad bir hərəkətdir".

İrandan dövlət nişanlı tırların keçməsinə heç də qeyri-adi hadisə kimi qəbul etməməliyik, deyən Samir Hübətov: "Çünki belə hallar əvvəllər də olub. İkinci Qarabağ müharibəsindən sonra da İran dövlət nişanlı maşınların Laçın dəhlizi vasitəsi ilə keçdiyinin şahid olmuşduq, indi də oluruq", deyib.

"Mən hesab edirəm ki, Azərbaycan İrana nota verməkdə tam haqlıdır. Azərbaycan tərəfi qəti şəkildə xəbərdarlıq etməlidir ki, bir də İran dövlət nişanlı maşınlar işğaldan azad olunmuş ərazilərə icazəsiz daxil olarsa, buna qarşı reaksiya da sərt olacaq. Elə tədbirlər görülməlidir ki, bu cür addımların atılmasına bir də yol verilməsin", deyir politoloq Samir Hübətov qeyd edib.

Turqay Musayev



Hande Harmancı: “Sentyabrda yenidən gündəlik yüksək rəqəmlərin şahidi ola bilərik”

Hazırkı vəziyyət bizə deyir ki, bu iş bitmədi. Əgər tədbir görməzsək, sentyabrda başlayaraq yenidən gündəlik yüksək rəqəmlərin şahidi ola bilərik. SİA-nın məlumatına görə, bunu ÜST-nin Azərbaycanı nümayəndəsi Hande Harmancı deyib.

H.Harmancı son zamanlar dünyada artan yoluxma halları haqqında danışdı: “Epidemioloji vəziyyətlə əlaqədar bir az rahatlanmalar başladığı və məhdudiyətlərin yumşaldılması zaman COVID-19-a yoluxma hallarının artacağını təxmin edirik. Bu, bütün dünyada belə oldu. ÜST bunun data bazasını toplayır. Məlumdur ki, nə qədər çox sərt tədbir alınarsa, yoluxma sayı bir o qədər azalır. Nə qədər çox yumşalmalar olarsa, yoluxma sayları bir o qədər artır. Bu, pandemiyanın bitmədiyi anlamına gəlir. Lakin hər zaman eyni təzyiqli göstərərək insanlarla davranmaq olmaz. Bu işin iqtisadi, sosial, psixoloji və s. tərəfləri də var.

Hökumətlər, o cümlədən Azərbaycan hökuməti ölkədəki epidemioloji vəziyyəti



nəzərə alaraq bəzi məhdudiyətləri yumşaltmaq qərarına gəldilər. Bu, bir az özümüzlə gəlməyimiz üçün önəmli bir fürsətdir. Lakin təxminən son bir ayda yoluxma saylarında sürətli şəkildə artım müşahidə olunur. Belə ki, bu müddətdə COVID-19-a gündəlik yeni yoluxma halları 10 dəfə

artıb. Yoluxma halları hətta ikirəqəmli ədədlərlə ifadə olunurdu, hazırda isə 1000-dən çoxdur. Azərbaycanda hər gün təxminən 10 min civarında diaqnostik test icra olunur. Aparılan testlər arasında pozitiv nəticələrin payı 2 faizdən 13 faizə qədər artıb. Bu, o deməkdir ki, əhali arasında koronavirusla xəstələnenlərin sayı artır”.

H.Harmancı vurğulayıb ki, pandemiya dövründə Azərbaycanın nailiyyətlərindən biri də burada çox yaxşı laboratoriyaların qurulmasıdır:

“Laboratoriyalarda aparılan testlərdə ölkədə koronavirusun “delta” variantının olması təsdiqini tapıb. Yoluxma sayları da artır. Hər iki vəziyyət bizə deyir ki, bu iş bitmədi. Əgər tədbir görməzsək, sentyabrda başlayaraq yenidən gündəlik yüksək rəqəmlərin şahidi ola bilərik. Onu da qeyd edim ki, havanın temperaturunun koronavirusun yayılmasına heç bir təsiri yoxdur. Lakin payız mövsümündə hava soyuduqca vətəndaşlar qapalı məkanlara üz tutacaq, qapı-pəncərələr bağlanacaq və hava dövriyyəsi azalacaq. Bütün bunların yoluxma hallarının artımına səbəb olduğu məlumdur”.

zədirdilər. Burada söz və kompromat savaşı, çəkişmələr və didişmələr hər gün yeni mərhələyə qədəm qoyurdu.

Müsavətin qurumda təşəbbüsü ələ almaq cəhdinin iflasa uğramasından sonra “Milli Şura”-nı tərk etməsi digər partiyalar, eləcə də, fərdlər üçün qurumun sıralarını tərk etməkdə bir bəhanə rolunu oynadı. Az sonra ACP, ALP, KXCPC, “Eİ” hərəkatı “Milli Şura”-dan istefa verdi. Beləliklə, “Milli Şura” daxilində cərəyan edən proseslər bu qurumun faktiki olaraq iflasını reallaşdırdı.

Dağıdıcı müxalifətin faciəsi



Yeni dönmə ilə ayaqlaşma bilməyən müxalifət siyasi proseslərdən silinməyə məhkumdur

Artıq demək olar ki, “Milli Şura” deyilən qurum mövcud deyil. Sadəcə, Ə.Kərimli hikkəsinin və iddiasının əsasında “Milli Şura”-nın mövcudluğunu kağız üzərində də olsa saxlamaqdadır. Ümumiyyətlə, bugünkü realiaqlar onu deməyə əsas verir ki, müxalifətin əsas hissəsi dağılmağa məhkumdur. Çünki partiya sədrləri özəl maraqlardan çıxış edir, xalqa fayda vermək, ölkədə demokratik proseslərin sürətlənməsinə dəstək olmaq siyasətindən uzaqdırlar. Vəhdət partiyasının sədri, Milli Məclisin

deputatı o fikirdədir ki, müxalifətin dağıdıcı qanadının sıradan çıxması qaçılmazdır.

O, “Səs” qəzetinə açıqlamasında bildirdi ki, müxalifətin dağılması real görünür, çünki partiya sədrləri müstəqil deyillər, hansısa xarici fondların təmsilçilərindən asılıdırlar: “Ümumiyyətlə, bu gün insanlar nəyə inanırlar: ideologiyaya, təşkilata, yoxsa liderə? Amma müxalifətdə bu gün bu sadalananların heç biri yoxdur. Belə olan halda da, müxalif partiyalarda vaxtaşırı istefalar baş verir. Bu gün, demək olar ki, müxalif partiyaları təşkilat kimi aşınıblar, yəni zəifləyərək, lazımsız quruma çevriliblər”.

T.Kərimlinin sözlərinə görə, sırası üzvlər lazımsız quruma çevrilən təşkilatlarda qalmaq istəmirlər: “Belə olan halda da, müxalifət düşərgəsində olan şəxslər istefa verərək, oradan uzaqlaşdırlar. Çünki bu cür təşkilatla, liderlə və ideologiya ilə ortaq olmaq və talelərini bağlamaq istəmirlər”. Vəhdət sədri onu da bildirdi ki, bu gün müxalifət partiya sədrləri özlərinin apardıqları yanlış olan siyasətlərindən heç bir nəticə çıxarmaq istəmirlər: “Partiyaların formalaşmasında və güclənməsində lider birbaşa məsuliyyəti daşıyır. Yeni partiyanın ardından danışır və onu təmsil edir. Ümumiyyətlə, demək olar ki, lider partiyanın fəaliyyətini koordinasiya etməlidir, liderin qurşağı gen olmalıdır, hətta müxalifət düşərgəsini təmsil edən həmin lider partiya daxilində bir-biri ilə münafiqə apararaq partiya üzvlərini ortaq məxrəcə gətirərək, mehribanlıq yaratmalıdır. Amma təəssüflər olsun ki, müxalifətdə sadaladıqlarımın heç biri yoxdur. Əksinə, həmin müxalifət partiya sədrləri əhəmiyyətli dərəcədə ambisiyalarını düşünlər. Özlərini bir lider kimi apara bilmirlər. Ona görə də, belə bir vəziyyət yaranır. Eyni zamanda, müxalifət liderlərinin yanlış siyasətlərindən nəticə çıxarmaq istəməmələrinin əsas səbəbi də, o postu daimi tutmaq imkanını hər zaman götür-qoy etmələridir. Yəni düşüncələri, nə olursa-olsun, bu post əldən çıxmasın. Bu, həmin müxalifət partiya sədrləri üçün böyük təhlükədir. Yəni düşüncələri, nə olursa-olsun, bu post əldən çıxmasın. Bu, həmin müxalifət partiya sədrləri üçün böyük təhlükədir. Yəni düşüncələri, nə olursa-olsun, bu post əldən çıxmasın. Bu, həmin müxalifət partiya sədrləri üçün böyük təhlükədir.”



RÖVSƏN
rovsen.rasulov@mail.ru

Ermənilərin xain planı: Jirinovski və İsfəndiyar

Sırr deyil ki, bu gün ermənilər üçün Rusiya ilə Azərbaycanın arasını vurmaq mövcud vəziyyətin prioritet vəzifələrindəndir. Məhz bunun üçün onlar kifayət qədər xain və yalnız ermənilərə xas olan vasitədən - millətlərarası düşmənçilik toxumunu səpməkdən istifadə ediblər. O da gizli deyil ki, belə bir xüsusiyyət erməni-dəşnak xislətinin özəyidir, köküdür. Həmçinin, daha bir qeydi də etmək yerinə düşərdi ki, azərbaycanlılarla ruslar arasındakı millətlərarası nifaqın qızıqdırılması arxasında əsasən erməni diasporası dayanır. Lakin maraqlıdır ki, Rusiyada fəaliyyət göstərən erməni diasporasının bəlli fəaliyyəti ilə bağlı bu ölkənin hüquq-mühafizə orqanları hələ də heç bir cinayət işi açmır, baskarları cinayət məsuliyyətinə cəlb etmir.

Beləliklə, sonuncu hadisələrə geri dönək:

İsfəndiyar Vahabzadə Azərbaycan hakimiyyətinin nümayəndəsi hesab olunmur və iqtidarla əlaqəli şəxs deyil. Yəni o nə deyirsə, hər biri özünün şəxsi fikirləridir. Hazırda ictimai rəyde Vahabzadə mövzusu danışılır. Ancaq ona görə yox ki, o Jirinovskini təhqir edib (əslində, Jirinovski bəlli fərd olaraq bütün və ən ağır təhqirlərə layiqdir - R.R.), Vahabzadənin müzakirəsi ona görə aparılır ki, o, həddini aşaraq millətlərarası nifaq toxumunu səpib. Daha dəqiq desək, Jirinovski heç bir halda bütöv rus xalqının, millətinin vahid təmsilçisi deyil və ona qarşı yürüdümlən fikirlər də məhz onun özünə aid ola bilər, bütün rus xalqına qarşı deyil. Fəqət, Vahabzadə əndazəsini aşmaqla ciddi səhvə yol verib - bu, birmənalıdır!

Bəs nə etməli və artan planlı erməni xislətinin şaxələnməməsi üçün bunun qarşısını necə alınmalı? İsfəndiyar Vahabzadəyə qarşı cinayət işini açmaqları? Söz yox ki, bu, problemsiz bir məsələdir, özü də bir neçə dəqiqənin içində onun barəsində cinayət işi açıla bilər, amma!

Amma Azərbaycanla yanaşı, Rusiya da zaman-zaman ölkəmizi, millətimizi, xalqımızı təhqir hədəfinə çevirən, “qoyun” adlandırılan Jirinovski barədə cinayət işi açsın, onu millətlərarası nifaq salmaq, təhqirlərə yol vermək suçu ilə məhkəməyə cəlb etsin. Özü də yalnız Jirinovskini deyil!

O cümlədən, Rusiya Dumasının deputatı Vitali Milonovu azərbaycanlıları “vəhşi xalq” adlandırmasına, ermənipərəst jurnalist Timofey Yermakovu millətimizi “qəbilə tayfası” adlandırdığına, “Komsomolskaya pravda” nəşriyyat evinin müxbiri Aleksandr Kotsu azərbaycanlılara qarşı millətlərarası nifaq yaratmasına və təhqirlərinə, Rusiya vətəndaşı, mediamaqnat Aram Qabrielyanovu dəfələrlə (!) azərbaycanlılara qarşı təhqir kampaşiyaları təşkil etdiyinə görə onların hər biri (!) cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

Yeri gəlmişkən, bu siyahıya Solovyovu da əlavə etmək mütləq lazımdır. Eyni zamanda, həmin siyahıyı kifayət qədər uzatmaq olar, hətta o qədər uzatmaq olar ki, Rusiya xəbər xanalarından birinin ayrıca korpusuna onların hamısını doldurmaq mümkündür. Necə deyirlər, indi Jirinovskiyə görə özlərini gücləndirən, yaxlarını cıran bəzi ultramillətçi rus şovinistləri əvvəlcə öz gözlərindəki tiri çıxarsınlar, sonra azərbaycanlıların gözlərindəki tük barədə danışsınlar...

Ələlxüsus, əgər Rusiya dövlət səviyyəsində sözügedən məsələyə qol qoyarsa, bu zaman qarşı tərəfin “böyüklüyü” həqiqətən də şübhə altına düşə bilər - murdar erməni oyunbazlığının tələsinə düşdüynə görə!

i.ƏLİYEV

Rusiya SM-nin “İplərinin üzərinə odun yığmaq olmazmış!

**Onda bir zəhmət, çəkilsinlər kənara
və Azərbaycan dövlətinin antiterror
əməliyyatları ilə erməni silahlı
quldurlarını bir neçə gündə
Qarabağdan necə rədd
edəcəyini izləsinlər**

Bir müddət üçtərəfli bəyanatdakı Zəngəzur dəhlizi ilə bağlı əsassız hay-küylər qaldırmaqla, guya kommunikaşiyaların dəhlizlə heç bir əlaqəsinin olmadığını iddia edən Ermənistan rəhbərliyi indi də bəyanatın 4-cü maddəsi ətrafında həyasızcasına nəyi isə “sübut etmək” cəhdləri ilə məşğuldur.

Hətta o dərəcədə həyasızlaşmağa başlayıblar ki, artıq bizə - Azərbaycana isbatlamağa çalışırlar ki, eger həmin maddədə “Dağlıq Qarabağ” sözü yoxdursa, demək, həmin maddə “qüvvəsini itirib” (?!?!). Yəni orada “Dağlıq Qarabağın ətraf əraziləri” sözü yazılmamış və s. Halbuki, həmin maddədə ümumiyyətlə, nə “Dağlıq Qarabağ”, nə də “Dağlıq Qarabağın ətraf əraziləri” ifadəsi, ümumiyyətlə, yer almayıb. Ona görə də iki sual meydana çıxır: kimlər və haradan çıxarılmalıdır? Daha dəqiq desək, Rusiya sülhməramlı kontingentinin daxil olduğu zaman paralel olaraq erməni silahı birləşmələri Qarabağ ərazisini tərk etməli idilər, amma biz bunun şahidləri olmuruq, niyə və hansı səbəblərə görə?

**İkinci sualdan
başlayaq - haradan
çıxarılmalıdır?**

4-cü maddədə deyilir ki, erməni

silahlıları abstrakt deyil, paralel olaraq sülhməramlıların daxil olduqları andan həmin yerlərdən çıxmalıdırlar. Belə ki, erməni silahlıları haradansa deyil,



məhz rus SM-nin daxil olduğu ərazilərdən rədd olub getməlidirlər.

Bəs rus SM-ı haraya daxil olurlar? Bu barədə bəyanatın 3-cü maddəsində deyilir və orada da “Dağlıq Qarabağın ətraf əraziləri” ifadəsi ümumiyyətlə yoxdur. Digər tərəfdən, axı erməni silahlıları itin qovulduğu kimi rədd olduqları ərazilərdə necə qala bilərlər? Çünki ətraf ərazilərdə onların izi-tozu belə qalmayıb!

İndi isə birinci suala geri dönək - kimlər çıxarılır? Diqqət yetirək görürük ki, bəyanatda Ermənistanın silahlı qüvvələri, ya da yerli Qarabağ separatçılarının silahlıları barədə kəlmə belə yoxdur. Orada ümumilikdə yazı-



diqqət yetirib... Ona görə, eger İrəvanda üçtərəfli bəyanatın 9-cu maddədəki “dəhliz” sözünün olmasını şivən qoparanlar özlerine zəhmət verib Qarabağdakı əlissilahlıların hamısını, son bir nəfərinə qədər (!) oradan çıxarmağa başlasınlar, kim olursa olsun, istər həyasanlı, istərsə də qarabağlı quldur ol-



lib

- erməni silahlı birləşmələri, yaxud gücləri. Yaxşı, bəs onda “erməni gücləri” kimləndir? Əlbəttə ki, hamısı - həm Ermənistan silahlı qüvvələri, həm də separatçı quldur dəstələri! Nədənə bu incəliyə az insan

sun, son bir nəfərə qədər hər kəs rədd olunsun!

**Zatən, onların yaralı
barmağa zad**

**eləmək
qabiliyyətləri
də yoxumuş...**

Bu da baş vermirsə, onda Azərbaycan da sülhməramlıların sarı qaş-gözlərinə aşıq-filan olmayıb ki?! Nəyə lazımdır onların Qarabağdakı fəaliyyətləri?! Yaxud, eger Qarabağda silahlı dəstələr “yerli əhalini müdafiə etmək” pərdəsi altında qalacaqlarsa, sülhməramlılar kimlərin təhlükəsizliklərini qoruyacaqlar? 44 günlük müharibədə qalib olan və işğaldan azad edilmiş ərazilərdə bütün yüksək mövqelərə sahiblənən, hər an Xankəndiyə daxil olmaq gücündə olan qüdrətli Azərbaycan Ordusunumu? Göründüyü kimi, xeyr. Son vaxtlar sülhməramlıların, əslində, sülhməramsız olmaları daha çox diqqət çəkməyə başlayıb, hətta son vaxtlar deyil, elə əvvəlinci günlərdən. Kəlbəcərdən, Laçından çıxan ermənilərin 27 il boyunca zəbt etdikləri azərbaycanlıların evlərini yandırmalarından, Azərbaycanın meşələrini qırmalarından, flora və faunalarını məhv etmələrindən və s. Bax, onda bu olayların qarşısını ala bilərdilər, amma almadılar, seyrci qaldılar.

Onda bir zəhmət, çəkilsinlər kənara və Azərbaycan dövlətinin antiterror əməliyyatları ilə erməni silahlı quldurlarını bir neçə gündə Qarabağdan necə rədd edəcəyini izləsinlər. Zatən, onların yaralı barmağa zad eləmək qabiliyyətləri də yoxumuş. Necə deyirlər, bunların “iplərinin üzərinə odun yığmaq” olmazmış...

**Rövşən RƏSULOĞ
P.S. Son və qəti söz yenə də
Bakının olacaqmı?
Buna özümüz qədər inanırıq!**

...O boyda Çörçill bunnan geyinir, bu isə hələ də fikirləşir...Yox, yox, düz olmadı, Azərbaycan əsgərləri Syunikdə istədikləri kimi gəzib dolaşsınlar, bunlar isə özlərini tərifləməklə məşğuldurlar. Hə, bax, bu düzdür...

...Bu gün Azərbaycan istədiyini müharibə-siz-zadsız tutub əlimizdən alır, bunlar isə erkən seçkiləri təşkil etməkdə müdriklik etdiklərini sadə ermənilərin gözüne soxmağa çalışırlar.

Budur, müharibə artıq 9 aydır ki, bitib amma erməni parlamentinin indiki tərkibi nə müharibənin nəticələrinə, nə indiki yeni reallıqlara, nə də ki, “artsax”ın faktiki olaraq itki-sinə heç bir siyasi qiymət verməyiblər.

Belə görünür ki, bəzi ermənilər bu gün ictimai hisslərin kollektiv mahiyyətini əks etdirməli və digər tərəfdən siyasi gündəmi formalaşdırmalı olan yeni ölkə parlamentindən, ümumiyyətlə onun passivliyindən narazıdırlar.

Əsas da gətirirlər, bu necə olur, Syunik və Qeçarkunikdə “başmaq seyrinə çıxan”

Erməninin erməni parlamentindən narazılığı... - ERMƏNİSAYAĞI



Azərbaycan Ordusu əsgərlərinin bu hərəkətini yeni parlament qınayır və sonra da heç nə etmir. Belə görünür ki, hökumət deputatları Ermənistanın məğlubiyyətə uğraması ilə açıq şəkildə barışıblar(?). Üstəlik, vəziyyətin ümitsizliyinə istinad etməyə, bu müharibədə qalib gələ bilməyəcəyimizi əsaslandırmağa da başlayıblar. Onların dediyindən belə çıxır ki, biz “ərazi itkilərimizi” qəbul etməli və heç bir halda “qisas cəhdi” haqqında düşünməməliyik?

Bu gün bizim artıq ruslardan nə isə gözləməyimizə dəyməz. Odur, o gün milli təhlükəsizlik komissiyasının rəhbəri vəzifəsinə namizəd olsa da hansı məsələ qulluq etdiyi hələ də müəmmalı olan Andranik Köçəryan Ermənistan sərhədlərində yerləşən Rusiya ordusundan “...ermənilərə heç bir ziyan dəyməz”-deyib. Belələrinə nə deyəsən?

Biz artıq ruslardan gördüyümüzü gördük deyə indi onun “rusların ermənilərə dəyməyən ziyanından” danışması “gülməlidir”.

Siz hələ bir Seyran Ohanyana baxın, “düşmən ordusu” İrəvana “çatıb”, bu da deyir ki, guya müdafiə naziri olarkən erməni əsgərlərinə öz balası kimi baxıb. Erməni generalı Manvel Qriqoryanın əsgər tuşonkalarını oğurlamasından xəbərsiz olub, daha nə bilim nə... Amma yalan danışır. Onlar əlbir “işləyiblər”.

Təbii ki, bütün bunları sadalamaqla daha geri qaytara bilməyəcəyik. Bunu təbii ki, qarşı, Azərbaycan tərəfi də yaxşı görür. Hazırda rəsmi İrəvan, bir qayda olaraq, qarşı tərəfin “təhdidlərinə” heç bir reaksiya verə bilmir. Bundan başqa erməni hakimiyyəti hazırda olub, qalan gücündən, əsasən erməni müxalifətini hədələmək və ya medianın fəaliyyətini məhdudlaşdırmaq üçün istifadə edir.

...Əslinə qalanda, belə gözəl gündəlikli parlamentdən bezi ermənilərin narazılıqlar etməsinə mən heç cür başa düşə bilmirəm...

... “Həqiqət şalvarını geyinərək yalanın dünyanın yarısını dolaşmaq üçün vaxtı var”. Deyim ki, bu fikirləri vaxtilə Uinston Çörçill söyləyib. Təbii ki, böyük ingilis yazar və siyasətçisinin yaşadığı dövrü nəzərə alsaq, buna haradasa haqq qazandırmaq olardı. Amma indi həqiqət və yalanı yayıb və ya təkzib eləmək an məsələsidir. Amma neyləyəsən ki, elə bu gün də, ermənilər kimi “axmaq düşüncəsini heç vaxt dəyişdirməyən insan(-dır)” mövcuddur.

Ağasəf Babayev

ANALİTİK + ŞƏRH

Karapetyanla Şoyqunun görüşü: hərbi, yoxsa sülh?

Xarici ekspertlərin fikirləri müxtəlifdir

Məlum olduğu kimi, bugünlərdə Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiyadan olan həmkarı Sergey Şoyqunun dəvəti ilə Moskvaya işgüzar səfər edib. Qeyd edək ki, bu Karapetyanın Ermənistan respublikasının müdafiə naziri rəqibində ilk xarici səfəridir.

Lakin səfər əsnasında bir çoxlarını bu sual düşündürdü - onun Rusiyaya səfərinin əsas məqsədi nədən ibarət olub? SİA xəbər verir ki, mövzu ilə bağlı rusdilli caliber analitik informasiya mərkəzinə Rusiyanın Qafqaz üzrə eksperti Konstantin Tasits və tarix elmləri namizədi, Qırğızıstanın Prudent Solutions analitik mərkəzinin direktoru Esen Usubaliyev danışılar.

Konstantin Tasits - Rusiya sabitliyini, mövcud problemin siyasi-diplomatik həll olunmasının tərəfdarıdır və praktiki xarakterli ölçüləri müzakirə edir

Tasitsin sözlərinə görə, Rusiya və Ermənistan hərbiçiləri arasında görüşlər mütemadi olaraq keçirilir, belə ki, Rusiya və Ermənistan hərbi-siyasi müttəfiqlərdir və birgə şəkildə KTMT-də təmsil olunurlar:

- Arşak Karapetyan bu yaxınlarda müdafiə naziri vəzifəsinə təyin olunub və görünür tərəflər "saatlarını yoxlamaq" qərarına gəliblər, həmçinin regiondakı situasiyanı müzakirə edərək ikitərəfli əməkdaşlıq məsələləri barədə danışmaq istəyiblər. Bundan əlavə, rəsmi informasiyalara görə, görüşdə davamlı olaraq silahlı insidentlərin baş verdiyi Ermənistan-Azərbaycan sərhədyanı ərazilərindəki vəziyyət müzakirə olunub. Rusiya sabitliyini, mövcud problemin siyasi-diplomatik həll olunmasının tərəfdarıdır və praktiki xarakterli ölçüləri müzakirə edir ki, bu da Bakı ilə İrəvan arasındakı gərginliyin azadılmasına imkan verə bilər.

Esen Usubaliyev - İrəvan Moskvanı Azərbaycan-Ermənistan-Türkiyə üçbucağında uzunmüddətli qarşıdurmaya cəlb



etməyə çalışır

Tarix elmləri namizədi, Qırğızıstanın Prudent Solutions analitik mərkəzinin direktoru Esen Usubaliyev isə bildirib ki, Ermənistanın Azərbaycanla uzunmüddətli sülh sazişinə imza atmamaqda inadkarlıq göstərməsi məqsədyönlü fəaliyyətdir və ümumilikdə Cənubi Qafqaz məkanında sülhün bərqərar olması prosesini uzadır:

-Ermənistanın Azərbaycanla sərhədlərin demarkasiyanı və delimitasiyası prosesindən imtinası, həmçinin, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını əks etdirən sülh sazişinə rədd etməsi birbaşa məqsədlilik şəkildə müşahidə edilir.

Həmçinin, İrəvan üçün Rusiyanın yalnız bu məsələyə dəstəyi kifayət etmir, o Moskvanı Azərbaycan-Ermənistan-Türkiyə üçbucağında uzunmüddətli qarşıdurmaya cəlb etməyə çalışır.

Əsasən, Paşinyanın rus sərhədçilərini Azərbaycanla sərhəd ərazilərinə yerləşdirmələri ilə bağlı çoxsaylı xahişlər etməsi Ermənistanın hərbi-siyasi vəziyyətdə təhlükəsizlik zəmanət almaq maraqlarını ortaya qoyur. Bu yanaşma erməni tərəfinin təxribatlar törətdiyini istisna etmir və bu da tez-tez yaşanır. Nəticədə həm Rusiya, həm də Azərbaycan sərhədçiləri atəş altında qalırlar. Bu isə İrəvanın planıdır. Prinsipcə standart erməni taktikasidir.

Ermənistanın müdafiə nazirinin Moskvaya səfərinin məqsədlərindən biri də Rusiya ilə silahlanmanın modernləşdirilməsi, erməni ordusunun yenilənməsidir. Buna səbəb isə "regionda türk təhlükəsinin artması" kimi bəhanələr dayanır. Ümid edirəm ki, Rusiya rəhbərliyi bunu sözsüz ki, anlayır və Yaxın, Uzaq Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarındakı rus-türk dialoqlarına mənfi təsirlərini göstərməyəcək.

Rövşən RƏSULOVA

Qarabağ uğrunda üçtərəfli şahmat

Siyasətdə də gedişlər şahmatdakı qədər növbəli olur. Oyunçuların sayının çox olması isə o demək deyil ki, bu, növbəlilik prinsipini pozaçaq. Digər tərəfdən, siyasətdə də səbirli və uzaqgörən ən əsas şərtlərdir. Yeni uzağı görürək və doğru anı gözləyərək atılmış addım həm ləngiməyə səbəb olmamalı, həm də öz məqsədini gizlədərək çəvikliyini qorunmalıdır. Nəzərə almaq lazımdır ki, hər bir siyasi gediş digər imkanları da qurban verə bilər. Bu xüsusiyyət də şahmatın əsas tərkib hissəsidir.

Müdafiə Nazirliyinin bəyanatından Azərbaycanın yeni addımlara hazırlaşdığı nəticəsi çıxır. Belə ki, Azərbaycan ilk dəfə 10 noyabr razılaşmasının 4-cü bəndinin icra edilmədiyini - erməni qoşunlarının Qarabağdan çıxarılmadığını açıq şəkildə dilə gətirdi. İstisna deyil ki, Lavrovun Bakıya zəngində bu məsələ müzakirə edilib və Moskvanın mövqeyi razılaşmalara uyğun olmayıb. Azərbaycan tərəfi isə qətiyyətlə razılaşmanın 4-cü bəndinin icrasını tələb edir.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazisində missiyasına adekvat fəaliyyət göstərmədiyini açıq şəkildə bəyan edilir. Digər tərəfdən bu bəyanat yeni antiterror əməliyyatının anonsu hesab oluna bilər və əməliyyatın mümkün istiqamətləri də başlanmasında da göstərilir. Belə ki, Muxtarkənd, Şuşakənd məntəqələri, Kəlbəcər və Laçın rayonlarının şərq istiqamətində yeni qurulan erməni postları konkret hədəf seçilər bilər. Bəyanatda diqqətçəkən əsas məqamlardan biri Muxtarkənd, Şuşakənd məntəqələri, Kəlbəcər və Laçın rayonlarının şərq istiqamətində yeni erməni postlarının qurulmasına qarşı Azərbaycan Ordusunun adekvat tədbirlər gördüyü ilə bağlı qeyddir. Məsələ barədə erməni mənbələr dünən Muxtarkənd, Şuşakənd məntəqələri istiqamətində atəş səslərinin eşidildiyini iddia edirdi, istisna deyil ki, bu istiqamətdə separatçılara qarşı cavab tədbirləri görülüb. Hərçənd ki, prosesin davam edəcəyi də çoxmuza bəllidir. Çünki ermənilər cəzalanmaqdan doymur və vəziyyətin daha da gərginləşməsinə istəyir. Onların düşüncəsinə görə, bölgədəki vəziyyətin gərginləşməsi məsələyə fərqli həlli yolları gətirə bilər. Halbuki ermənilər dərk etməlidirlər ki, onların bu



vəziyyətlə barışmaması heç nəyi həll etmir.

KTMT baş katibinin İrəvan səfəri, Lavrovun zəngi və baş verən son hadisələr sərhəddə və Qarabağda Bakının müəyyənləşdiriyi gündəmdən kənar proseslərin getdiyini göstərir. Bu məsələlər isə antiterror

əməliyyatını aktuallaşdırır. Hətta rəsmi Bakı, Rusiyaya cavab tədbirlərinə əl atacağına dair xəbərdarlıq edir. Bu, masada erməni qoşunlarının çıxarılması tələbini gücləndirməyə hesablanıb. Əgər masada danışıqlar yolu ilə məqsədə nail olunmasa, ermənilərə bunu məcbur etmək üçün əməliyyat keçirmək mümkündür. Sırf bu səbəbdən də kiçikçaplı əməliyyatın keçirilməsi aktualdır. Belə bir əməliyyatın keçirilməsi Ermənistanda Qarabağdakı əsgərlərin geri çağırılması tələbini gücləndirəcək.

Qeyd edək ki, ötən ilin noyabr-dekabr ayında keçirilən antiterror əməliyyatında zamanı erməni terrorçular ələ keçiriləndən sonra Ermənistanda ailələr övladlarının Qarabağa göndərilməməsinə, o cümlədən, Qarabağda qalan hərbiçilərin yaxınlarının geri çağırılmasını tələb edirdilər. Nəticədə, kifayət qədər təziqlərə məruz qalan Ermənistan, məcbur qalıb, Qarabağ səfərbər olmuş qoşunları göndərməyi dayandırdı. Beləliklə ordusuz qalan Ermənistan sülh çağırışları etməyə başlamışdı.

4-cü bəndin icrası Azərbaycan tərəfinin üzərinə düşdüyü halda bir çox fərqli məqamlar ortaya çıxacaq. Belə ki, Rusiya 4-cü bəndin icrasından boyun qaçırmağa davam edərsə, Azərbaycanın mövqeyini əyani şəkildə göstərəcək. Qarabağda rus sülhməramlılarının müvəqqəti yerləşdiyini ərazilərin Azərbaycana məxsus olduğunu qəbul etdirmək və bunu onlara xatırlatmaq lazımdır. Digər tərəfdən bu, tərəflərə yeni vəziyyətlər də yaradacaq. Belə ki, Erməni qoşunlarının çıxarılması Ermənistanda Paşinyan əleyhinə narazılığı artıracaq, bununla yanaşı, Rusiyanın erməniləri müdafiə etmədiyini rəyini gücləndirəcək. Rəsmi Bakı əməliyyatları ilə hər iki tərəfə mövqelərini əsaslandırmaq məcburiyyəti verəcək. Bu açıqlama Bakının son xəbərdarlığı kimi görünür. Tələblərə əməl edilməyəcəyi təqdirdə, heç ir addım atmaq, rusların da, separatçıların da mövqeyini gücləndirə bilər.

Zərdüş Quluzadə

2021-ci ilin birinci yarısında sosial-iqtisadi böhran davam edir.

Bu barədə "Ermənistan" blokunun deputatı, iqtisadçı, ARF Daşnatsutyun Partiyasının nümayəndəsi Tadevos Avetisyan məqaləsində yazıb.

Daşnak üzvü xatırladı ki, 2021-ci ilin yanvar-iyun aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə müavinətlərdə, pensiyalarda, minimum əmək haqqında, dövlət qulluqçularının əsas əmək haqqında artımlar olmayıb. Həmçinin ölkə üzrə orta əmək haqqı sadəcə 5,4%, ərzaq məhsullarının qiymətləri 7,9%, o cümlədən çörək - 8,3%, süd məhsulları - 12,1%, şəkər - 41,7%, digər yeməli yağlar - 57,8%, yumurta - 48,8%, tərəvəz - 9% və s artıb". Avetisyan qeyd edib ki, mənfi tendensiya hələ də

Erməni iqtisadçı: "Ermənistanda yoxsulluq, işsizlik və iqtisadi tənəzzül durmadan artır"

davam edir və sonu görünür: "Erməni dramının ABŞ dollarına nisbətində 4,3% ucuzlaşmasına baxmayaraq, 2021-ci ilin iyul ayında göstərilən inflyasiya dərəcələri artıb və məzənnə 2020-ci ilin iyul ayındakı məzənnəyə bərabər olub. Vətəndaşların real gəlirləri durmadan azalır və yoxsulluq, o cümlədən işləyən insanlar arasında yoxsulluq həddindən artıq artmaqda davam edir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk altı ayında iqtisadi aktivlik göstəricisi 5% artıb. Yeni, 2021-ci ilin birinci yarısının məlumatlarına görə,



aprel ayından etibarən iqtisadiyyatın məhdudlaşdırıldığı ötən ilə nisbətən, iqtisadiyyatın real həcmi bərpa olunmayıb. 2020-ci ilin əvvəli ilə müqayisədə, son altı ay ərzində Ermənistanın xarici borcu

10,3% və ya təxminən 625 milyon dollar artıb. Xarici dövlət borcunun davamlı olaraq artması həm də ölkəmizin inkişaf etməsinə daha da məhdudlaşdırır".

Iqtisadçı bildirib ki, 2020-ci ilin iyun ayında qeydiyyatda alınan işçilərin sayı 2021-ci ilin yanvar ayı ilə müqayisədə 45 356 artıb: "Bu aylar ərzində müvafiq hökumət orqanı tərəfindən təklif olunan vakansiyaların ümumi sayı 3913 idi. Əslində yeni qeydiyyatdan keçmiş işçilər arasında həqiqətən iş tapanların sayı maksimum 8,6%, qalanları isə əmək müqaviləsi olmayan işçilərdir. Qeydiyyatdan alınmış

işçilərin sayının artması məşğulluğun artmasına mütənəssib təsir göstərmir. Bu, əslində kölgə iqtisadiyyatının, kölgə məşğulluğunun artması deməkdir ki, bunun da ölkəyə, dövlət büdcəsinə heç bir xeyri yoxdur. Yeni, qeydiyyatdan keçmiş işçilərin sayında artım tempi barədə rəsmi orqanların təqdim etdikləri rəqəmlər əslində manipulyasiyanın növbəti təzahürlərindən biridir. Ermənistanda davam edən böhran fonunda yeni bir mühacirət dalğası da başlayıb. 2021-ci ilin yanvar-iyun aylarında respublikanı tərk edən Ermənistan vətəndaşlarının sayı Ermənistana gələnlərin sayını 94,338 nəfər üstələyib".

Borislav Beryoza: “Ukrayna Azərbaycanın hərbi təcrübəsini diqqətlə öyrənir”



Bu günlərdə Azərbaycanda olmuş ukraynalı siyasətçi Borislav Beryoza Caliber analitik mərkəzinə müsahibəsində Ukrayna-Azərbaycan əlaqələri və perspektiv əməkdaşlıq imkanları haqda maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.



- Salam, Borislav Efimoviç! Sizi Bakıda görməkdən çox şadıq. Bildiyimizə görə, bu, şəhərimizdə ilk dəfə deyil. Burada son səfərinizdən sonra Azərbaycanın paytaxtı dəyişibmi?

- Bakının hələ də gözəl görünüşünün dəyişmədiyinə sevinirəm, hələ də köhnə Sovet binalarının abadlaşdırılması, onların yeni bir şəkildə ortaya çıxarılması xoşuma gəlir və həqiqətən daha yaxşı, daha gözəl görünür. Amma Bakı sakinlərinin yeni gələnlərə münasibətinin dəyişməsi xüsusilə xoşdur. Qonaqpərvərdirlər, qonaqlarına hörmətlə yanaşırlar.

- Müsahibələrinizin birində Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətindən müsbət danışdınız. Səhv etmirsə 2017-ci ildə idi. Diasporun bugünkü işini necə qiymətləndirirsiniz? Bir şey dəyişibmi?

- Görürəm ki, Azərbaycan diasporu işləyir, amma özü haqqında daha çox danışmalıdır. Bu problem bir çox strukturlarda var - aktiv olan, lakin fəaliyyətini təbliğ etməyən bir çox quruluşda müşahidə olunur. İnformasiya məkanında iki qayda var: birincisi, əgər etmişinizsə, amma deməmişinizsə, deməli, baş verməmişdir, ikincisi, etməmişinizsə, amma deməmişinizsə, deməli, baş vermişdir. Buna görə də bunu etmək, söyləmək və işıqlandırmaq lazımdır. Bütün digər cəhətlərdən Azərbaycan diasporu Ukrayna daxilində tam hüquqlu bir qüvvədir və Ukraynanın bir dövlət olaraq qurulmasına kömək edir. Üstəlik, Azərbaycan diasporu təkcə Ukraynaya inteqrasiya olunmayıb, artıq taleyini ölkəmizlə əbədi olaraq bağlayan cəmiyyətin bir hissəsidir.

- Ukrayna ilə Azərbaycan bir çox sahədə əməkdaşlıq edir, lakin ölkələrimiz arasında

hərbi-texniki əməkdaşlıq ayırılır. Birgə hərbi texnika istehsalı haqqında nə düşünürsünüz?

- Düşünürəm ki, Ukraynanın bu gün İsrail və Azərbaycanın təcrübəsini mənimsəməsi lazımdır. İsrail Azərbaycanda pilotsuz təyyarələr və digər avadanlıqların istehsalı üçün fabriklər tikib. Sər-

digər bir sahə, ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlıq kontekstində ən dərin potensiala malik olan, lakin təəssüf ki, tam olaraq həyata keçirilməyən turizmdir. Bu işləmək və inkişaf etdirmək üçün yaxşı bir platformadır. Üstəlik, Xəzər dənizini ziyarət etdiyimdən, gözəl olduğunu deyə bilərəm. Bu barədə danışmalıyıq. Eyni zamanda, Azərbaycan təkcə dəniz deyil. Odur ki, Azərbaycanla Ukrayna arasında turizm sahəsində yeni istiqamətlərin təşviqi vacibdir.

Digər şeylər arasında texniki sahələr də var. Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri ilə görüşdüm, bunlar burada yaşayan və işləyən insanlardır. Onların arasında kompüter alimləri, menecerlər, memarlar var və hamısı burada işləyirlər. Bu, hər iki ölkə üçün maraqlı həyata keçirə biləcəyimiz müəyyən bir potensialın olduğunu göstərir.



həddəki vəziyyətin hələ də qeyri-sabit olduğunu nəzərə alaraq, Azərbaycan hərbi arsenalını daim yenilənməsinə və hərbi gücünün artırılmasına ehtiyac duyur. Və hər cür ssenariləri gözəyərək, həm də Azərbaycanın potensialını nəzərə alaraq, bu, Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət üçün yaxşı bir layihə olardı. Həsab edirəm ki, Azərbaycan ərazisində birgə hərbi texnika istehsalı baxımından sözdən əmələ keçmək lazımdır.

- Ölkələrimiz daha hansı sahələrdə əməkdaşlığı gücləndirə bilər?

- Burada bir çox istiqamət var. Məsələn, kənd təsərrüfatı. Azərbaycan Ukraynanı bizdə olmayan və ya çatışmayan məhsullarla təmin edə biləcək əla bir kənd təsərrüfatı sənayesinə malikdir. Eyni zamanda, Ukrayna Azərbaycana aqrar məhsullar tədarük edə bilər. Bunlar tamamlayıcı proseslərdir. Neft emalı sənayesində əməkdaşlıq üçün bir çox ssenari də tapa bilərik.

- Azərbaycan ordusunun qeyd-şərtsiz qələbəsi ilə başa çatan Vətən Müharibəsi mövzusunda toxunmaq istərdim. 44 günlük Qarabağ müharibəsindən sonra bir çox hərbi ekspertlər orduların taktikasını, əməliyyat sənədini və hətta strategiyasını dəyişəcək hərbi işlərdə bir inqilabdan danışmağa başladılar - təkcə inkişaf etməkdə olan ölkələrin deyil, həm də ən güclülərinin. Azərbaycanın hərbi təcrübəsi Ukrayna üçün faydalı ola bilərmi?

- Qarabağın Azərbaycana qayıtması bir günlük tarix deyil. Bu, uzun illərin hazırlıq hekayəsidir. Texniki, hərbi, strateji, geosiyasi və əlbəttə ki, informasiya müharibəsi. Komponentlərin hər

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

biri digərini tamamlayırdı. Axı burada Rusiyanın Ermənistanı dəstəklədiyini nəzərə almaq lazımdır. Amma Türkiyə kimi bir tərəfdaşa sahib olan Azərbaycan özündən əmin idi. Bu əlaqə bir gecədə qurulmayıb. Sonra da bu cür münasibətləri qurmağı bacaran Azərbaycan rəhbərliyinə hörmət və ehtiram olsun. Eyni şey inanılmaz nəticələr göstərən orduya da aiddir. Hərbi düşüncəyə gəldikdə, Şuşa şəhərini azad etmək əməliyyatı, sözün yaxşı mənasında, öz strategiyası ilə heyran qoyur. Çünki bu şəhərin alınmayacağına inanılırdı. Amma Azərbaycan xüsusi təyinatlıları bunun necə əldə oluna biləcəyini göstərdilər. Belə, itkilər oldu, amma şəhidlərin qanı bahasına Qarabağ Azərbaycana qayıtdı.

İnformasiya komponenti də bu müharibədə əhəmiyyətli rol oynadı. Bütün bu illər ərzində hər gün Azərbaycanın öz ərazilərini qaytaracağı, azərbaycanlıların “Qarabağ Azərbaycanı, bizim missiyamız ölkənin ərazi bütövlüyünü bərpa etməkdir” düşüncəsi ilə yaşadıkları eşidilirdi. Azərbaycan xalqı bunu milli ideya kimi qəbul etdi. Qələbə məlum olanda insanların reaksiyasını gördüm. Küçəyə necə çıxdıklarını, necə sevindiklərini gördüm. Bakıdakı dostlarım əlaqəni açıb bu xalqın sevincini göstərdilər. Əslində, bu duyğuların atəşfəşanlılığı idi. Amma buna uzun müddətli informasiya kampaniyası vasitəsilə nail olunub. Bütün bunlar birlikdə uğurun

açarı oldu.

Azərbaycan uzunmüddətli sistemli iş sayəsində qələbə qazandı. Ukrayna bunu qəbul etməlidir. Gələcəkdə istifadə etmək üçün Azərbaycanın qələbə tarixi öyrənilməli və mümkünə, ondan bütün müsbət məqamlar çıxarılmalıdır. Qeyd edirəm ki, Şuşa əməliyyatı hazırda Ukrayna hərbiçiləri tərəfindən öyrənilir və bunun öz ssenarilərində həyata keçirilməsi tamamilə mümkündür.

Bu gün ən önəmli odur ki, Azərbaycan bütün qonşuları ilə sülh yolu ilə birlikdə yaşamaq istəyir. Ukrayna da bunu istəyir. Ölkələrimizin ortaq cəhətləri bizim ərazilərimizin ələ keçirilməsini istəməyimizdir. Qonşularımızın ölkələrimizin ərazi bütövlüyünə hörmət etmələrini istəyirik. Azərbaycan ərazilərinin azad edilməsi ilə məsələni həll edə bildi. Ukrayna da eyni tarixə malikdir, biz sülh istəyirik, ərazilərimizin, Donbasın və Krimin qaytarılmasını istəyirik. Çalışdığımız işi də eyni şəkildə edirik. Qalan şey Rusiyanın bu münasibətləri normala qaytarmaq istəməsidir. Hələlik, təəssüf ki, bunu görmürük. Ancaq səmimi qəlbədən inanıram ki, gec-tez ərazi bütövlüyünü tam bərpa etdiyimizə deyə biləcəyimiz bir an gələcək. Və o gün gəldikdə, bədələrimizi qaldırıb bunu qeyd etmək üçün əla bir fürsətimiz olacaq.

Tərcümə - Elçin Bayramlı





Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

13 avqust

Messi PSJ-də 120 milyon
avrodan çox qazanacaq!

QARABAĞ AZƏRBAYCANDIR!

Məşhurların üz tipinə görə
günəş eynəyi modelləri



Özünü görə günəş eynəyi seçə bilmirsinizsə, bu xəbər sizin üçündür. SİA xarici mətbuata istinadən xəbər verir ki, rəngli eynəklər, şux, neon rənglər və enerjili dizaynlar 2021-ci ilin yay günəş gözlüyü modellərində ön plandadır.

Çağla Şikeldən Demet Özdemirə, Dua Lipadan Miran-da Kerrə qədər, məşhurların ən çox bəyəndikləri gözlük modellərini bir araya gətirdik. Üz tipinə görə gün eynəyi seçmək həmişə asan olmur. Həm trendə riayət etmək, həm də sizə uyğun olanı tapmaq üçün məşhurlardan ilham ala bilərsiniz. Diqqət çəkən və təəccüblü gözlüklər 2021-ci ilin yay günəş eynəkləri trendlərində məşhurdur. Yaz kombinasiyalarının ən çox sevdiyi aksesuarlar olan günəş eynəyi modellərində yuvarlaq, beşbucaqlı, rəngarəng, bucaqlı və düz dizaynlara üstünlük verilir.

Ayşən Vəli

Xəbərdarlıq: Bu gün
42 dərəcə isti olacaq!

Azərbaycanda avqustun 13-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 25-28°, gündüz 37-40° isti, Bakıda gecə 26-28°, gündüz 38-40° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunu, nisbi rütubət 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pırşağı, Nardaran, Bilgəh, Zuğulbada 28-29° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 29-30° isti olacaq. Sinoptiklərin tibbi-meteoroloji proqnozu-

na görə, avqustun 12-14-də Abşeron yarımadasında davam edən isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabis yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabis güclənəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21°, gündüz 26-31° isti olacağı ehtimal edilir.

Xəbərdarlığa əsasən, avqustun 14-dək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40°, bəzi yerlərdə 41-42° isti, respublikanın rayonlarında 35-40°, Naxçıvan Muxtar Respublikasının və Aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabis 20-25 metr/saniyədək güclənəcək.



Avtomobili qaçıran və evlərdən
oğurluq edən şəxslər tutulub



rəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı fərdi evlərdən qızılzinet və digər meişet əşyaları oğurlayan Şəhanə Nəbizadə saxlanılıb. Onun Hövsan və digər ərazilərdə evlərdən oğurluq etdiyi müəyyən edilib. Faktlarla bağlı Suraxanı Rayon Polis idarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslərin digər qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə ərazi polis orqanlarına məlumat verə bilərlər.

“Land-Cruiser”lə
adam öldürmək istəyən
şəxsin cinayət işi
məhkəməyə göndərilib

09.02.2021-ci il tarixdə İmişli rayon sakini İsa Vəliyevin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqi tamamlanıb.

İmişli rayon prokurorluğundan SİA-ya verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, qeyd edilən tarixdə zərərçəkmişin əmisi oğlu Ceyhun Vəliyev rayonun Aranlı kəndi ərazisində yerləşən ərzaq mağazasının qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar İsa Vəliyevi döyərək ona qarşı qərəzli xuliqanlıq hərəkətləri etmiş, daha sonra həmin gün kəndin özü otluq sahəsində “Toyota Land-Cruiser” markalı avtomobilini onun üzərinə sürərək qəsdən öldürməyə cəhd edib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Ceyhun Vəliyevə Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Suraxanı rayonunda avtomobili qaçıran ehtiyat hissələrinə ayırıraq satan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirlər ki, Suraxanı Rayon Polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Nəvai Nəcəfov, Ruslan Ağalarov, Aydın Abbasov və Ramiz Əliyev tutulublar.

Onlar ifadələrində “Toyota” markalı avtomobili qaçırandan sonra Ramiz Əliyevin həyatında ehtiyat hissələrini ayırdıqlarını qeyd ediblər. Həmin nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yayılır, səhifələnilir.
“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzarTAC, SİA informasiya agentliklərinin
məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600